



AZƏRBAYCAN



№ 229 (9684) 18 oktyabr 2024-cü il CÜMƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Böyük tarixi nailiyyət



Dövlət müstəqilliyi uğrunda mübarizə Azərbaycan xalqının ən ali məqsədi və şərəf işi idi

1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazandı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiyaya Akti ilə özünün Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etdi.

2021-ci ilin 15 oktyabrında Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" yeni qanun imzaladı. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.

Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşdi. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşnalıq və rüşvətsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirdi, onun gələcək taleyini sual altına qoydu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldı, yüz minlərlə soydaşımız öz də-

də-baba yurdlarından didərgin düşdü. Baş verənlər bir daha göstərdi ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətinidir.

1991-1992-ci illər itirilmiş imkanlar dövrü kimi yaddaşlarda qaldı. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük faciələrə səbəb oldu. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yarıdılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox dərəcəsinə düşmüşdü. Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərofəsinə gəlib çatdı və tarix sanki təkrarlandı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi iki il də itirdik. Bu dəfə də belə bir vəziyyətə çox yaxın idik.



Mehriban qonşuluq, etibarlı əməkdaşlıq, strateji tərəfdaşlıq

Bu gün Azərbaycan etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkəsidir. Onun qonşu dövlətlərlə dostluq əlaqələri, ortaq layihələrin həyata keçirilməsində fəallığı hər zaman nümunə olmuşdur. Bu baxımdan ölkəmizin bir çox layihələrdə ortaqlıq etdiyi qonşularından biri də Gürcüstandır.



Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldikdən sonra iki müstəqil dövlət arasındakı münasibətlər yeni mərhələyə qədəm qoydu.

O zamandan başlayan münasibətlər müəmməl hüquqi bazaya söykənərək siyasi, iqtisadi və sosial-humanitar sahələrdə özündə birləşdirir. Bu gün Gürcüstan həmçinin regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.

Gürcüstanla əlaqələr özünü iqtisadi sahədə daha çox büruzə verir. İki ölkəni bir-birinə Bakı-Supsa, Heydər Əliyev adına Bakı-

Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi global enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bu sırada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, digər qurumlar çərçivəsində əməkdaşlıqların da mühüm əhəmiyyət kəsb etdiyinin üstündən keçə bilmərik. Əlaqələrin genişlənməsində 1998-ci ildə baş tutmuş tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın da özünəməxsus rolu olmuşdur. 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəmərinin işə salınması isə iqtisadi sahədəki irəliləyişlərə təkan vermişdir.



İşlər yekun tamamlanma mərhələsindədir



Prezident İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub



Azərbaycan energetikasında "yaşıl era"

Tarixən enerji ölkəsi olan Azərbaycan dünyada dəyişən enerji mənzərəsinə uyğun öz statusunu uğurla yeniləyərək möhkəmləndirir və neft-qaz təchizatında olduğu kimi, indi də regionda "yaşıl enerji"yə transformasiyanın önündə irəliləyir. Enerji trilemmasının hər üç elementinə - enerji təhlükəsizliyi, əlçatanlıq və dayanıqlılığa cavab verən bərpaolunan enerji hazırda Azərbaycanın 2030-cu ilə olan təmiz ətraf mühit və "yaşıl artım" prioritetinin icrasının mühüm hərəkətverici qüvvəsidir. Son bir ildə elektroenergetika sistemimizin inkişafının bərpaolunan enerji mənbələrinə əsaslanan uğurları bunun bariz təsdiqidir. Ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 MVt artıb ki, burada da Xəzər və MDB regionunun ilk ən böyük və xarici sərmayəəsaslı, günəş-elektrik stansiyasının - "Qaradağ" GES-in xüsusi payı vardır.



Prezident İlham Əliyev Füzulinin azad olunması ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsi ilə bağlı sosial şəbəkə hesablarında video paylaşılıb.

AZƏRTAC paylaşımı təqdim edir: "Zəfər tariximiz - Füzulinin Ermənistan işğalından azad edilməsindən dörd il ötür".

Aİ bütün cəbhələrdə məğlubiyyətini etiraf edir

Avropa İttifaqı bütün cəbhələrdə zərbələrə məruz qalır. Bir çox ölkələrdə siyasi kursun kəskin dəyişməsinə müdafiə edən və Brüsselin siyasətindən son dərəcə narazı olan sağ hərəkatlar güclənir. Avropa iqtisadiyyatının lokomotivi sayılan Almaniya da ən böyük fabriklər bağlanır. Bir çox

sənaye sahələri Amerikaya köçürülür. Brüsseldəki Azad Universitetinin professoru Quntram Volf yaranmış acınacaqlı vəziyyətə bağlı deyir: "Əgər siz geosiyasi güc olmaq istəyirsinizsə, bilməlisiniz ki, əsas rıçaq iqtisadiyyatın lokomotivi sayılan Almaniya da ən böyük fabriklər bağlanır. Bir çox

İgü iyirmi il əvvəlki illə müqayisədə, sadəcə olaraq, fəlakətli həddədir. Volf hesab edir ki, Avropa İttifaqı xarici çağırışlara cavab verə bilmir, getdikcə bürokratiya və daxili parçalanmalar içində boğulur. Hətta qalmaqallı Fransa prezidenti Emmanuel Makron da bunu etiraf

edir: "Əgər biz növbəti iki-üç ildə həmişəki kimi yaşamağa davam etsək, Aİ əsas oyunçulardan biri kimi beynəlxalq arenadan çıxacaq". Avropa Parlamentinin rəhbəri Roberta Metsola isə bildirib ki, blok genişlənsə, Avropa İttifaqının mövcud iqtisadi modeli dağılacaq.





İşlər yekun tamamlanma mərhələsindədir

Prezident İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə etdi.

Qeyd edildi ki, ərazidə icra edilən tikinti-quraşdırma işləri yekun tamamlanma mərhələsindədir. Hazırlıq işlərinin sürətlə davam etdiyi nəzərə alınaraq tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tə-

ləb olunan tarixdə təhvil verilməsi planlaşdırılır.

Prezident İlham Əliyevə COP29 konfransının ilk günlərində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkilatı istiqamətində atılan addımlar və icra olunan işlərlə bağlı da geniş məlumat verildi.

Dövlətimizin başçısı ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, COP29 məkanının enerji



ehtiyaclarının "yaşıl enerji" mənbələrindən qarşılama

üçün tətbiq edilən həllər, iş-tirakçılığın qeydiyyat prosesi

və digər sahələrdə görülən işlərlə yaxından tanış oldu.

Azərbaycan Prezidentinə COP29 Yaşıl Zonada görülən işlər barədə də geniş məruzə edildi.

Dövlətimizin başçısı Media Mərkəzinə də baxdı. Burada konfrans çərçivəsində media nümayəndələrinin səmərəli işinin təşkilatı üçün hər-tərəfli şərait yaradılır. Bildirildi ki, konfransın işıqlandırılması üçün bu günə qədər ən nüfuzlu global media qurumları da daxil olmaqla çox sayda media nümayəndəsi akkreditasiyadan keçib.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.

Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - "Azərkontrakt" ASC) Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra - SOCAR) tərəfindən həyata keçirilsin.

2. "Azərkontrakt" ASC 2024-cü il dekabrın 1-dən ləğv edilsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. bu Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, "Azərkontrakt" ASC-nin digər səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. "Azərkontrakt" ASC-nin Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması müqavilələri üzrə hüquq və öhdəliklərinin, eləcə də bu sahədə fəaliyyətdən əldə edilmiş aktivlərinin, o cümlədən pul vəsaitlərinin SOCAR-a və onun strukturuna daxil olan qurumlara ötürülməsinin 2024-cü il dekabrın 1-dək təmin edilməsi üçün tədbirlər görsün;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. bu Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, "Azərkontrakt" ASC-nin balansında olan digər dövlət əmlakından istifadə ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. SOCAR:

5.1. bu Sərəncamın 1-ci, 2-ci hissələrinə və 3.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması ilə bağlı strukturuna daxil olan qurumlar arasında səlahiyyət bölgüsünü təmin etsin;

5.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2024-cü il

Azərbaycanın xarici işlər naziri Türkiyəyə işgüzar səfərə yola düşüb

Oktyabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.



Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun oktyabrın 18-də İstanbul şəhərində keçiriləcək "3+3" formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.

Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Ankarada Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qeyd olunacaq

Oktyabrın 18-də Türkiyə paytaxtında Azərbaycanın Müstəqilliyinin Bərpası Günüünə həsr edilmiş təntənəli mərasim olacaq.

AZƏRTAC xəbər verir ki, Ankaranın Oran rayonunda yerləşən "Qarabağ" mərkəzində olacaq tədbirin təşkilatçıları qismində ölkəmizin Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSÖY), Türk Dünyası Parlamentariləri Fondu və başqaları çıxış edirlər.

Tədbir iştirakçılarına ünvanlanmış dövlətmədə diqqət 33 il bundan əvvəl Azərbaycan Respublikası Ali Soveti tərəfindən qəbul olunan müstəqilliyi haqqında Konstitusiyaya Aktının əhəmiyyətinə cəhəkdir.

Bununla yanaşı, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə dövlətçiliyin təşkilatı tapmasına töhfəsi də vurğulanır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 456

QƏRAR

Bakı şəhəri, 16 oktyabr 2024-cü il

"Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyət Nəzarət Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında

"Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyət Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 may tarixli 62 nömrəli Fərmanının 4.2.1-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyət Nəzarət Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi" təsdiq edilsin (*əlavə olunur*).

2. Müəyyən edilsin ki, Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyət Nəzarət Mərkəzi publik hüquqi şəxsin nizamnamə fondunu 100 000 (bir yüz min)

manat təşkil edir və Mərkəzin əsas vəsaiti hesabına formalaşdır.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə www.azerbaijan-news.az və nk.gov.az saytında tanış ola bilərsiniz.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 457

QƏRAR

Bakı şəhəri, 17 oktyabr 2024-cü il

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkdaşlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkdaşlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 2020, № 3, maddə 373 (Cild I); 2024, № 4, maddə 451, № 7, maddə 900) 2-ci hissəsində "2024-cü il oktyabrın" sözləri "2025-ci il yanvarın" sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri



Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib



Oktyabrın 17-də Daxili İşlər Nazirliyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə görülən işlərə, COP29 tədbiri ilə əlaqədar qarşıda duran vəzifələrə və cari ilin 9 ayının yekunlarına həsr olunan kollegiya iclası keçirilib.

Iclas giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin insanlarnın həyatının, sağlamlığının, hüquq və əzadlıqlarının müdafiəsi kimi mühüm sahələri əhatə etdiyini, habelə COP29 tədbiri ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin xüsusi plan əsasında ardıcılıqla yerinə yetirildiyini, beynəlxalq əhəmiyyətli həmin tədbirə hazırlıq işlərinin davam etdiyini bildirib.

2024-cü ilin 9 ayının yekunları ilə bağlı diqqətə çatdırılıb ki, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeyd edilmiş 24586 cinayətin 89,8 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər, qəsdən adam öldürmələr və ona cəhdlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, soyğunçuluqlar, informasiya texnologiyalarından istifadə edilməklə və qrup halında törədilənlər, yetkinlik yaşına çatmayanların və əvvəllər məhkum olunanların hüquqazidd əməlləri, ailo münasibəti zəminində baş verənlərin sayı bütövlükdə 2192 fakt azalıb.

Axtarışa elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib.

Qanunsuz dövriyyədən 4 ton 81 kiloqram narkotik vasitə çıxarılıb və bu əməllərə görə 5735 nəfər saxlanılıb.

Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı görülən işlər



və profilaktik tədbirlərin effektivliyi də öz müsbət nəticələrini göstərərək müvafiq hadisələrin sayı 173 fakt, qəzalarda həlak olanların sayı 107 nəfər, xəsarət alanların sayı 120 nəfər azalıb.

Gündəlikdəki məsələlər üzrə nazirliyin aidiyyəti baş idarələrinin rəisləri maruzə edərək, narkotiklərlə mübarizədə, gənclərin Polis Akademiyasında təhsilə təşviqi, kadrların hazırlığı, ixtisasının artırılması və peşəkarlıqlarının yüksəldilməsi, COP29 tədbiri ilə əlaqədar hazırlıq işlərinin gedişindən və digər istiqamətlərdə görülən işlərdən, qarşıya qoyulmuş tapşırıqların icra vəziyyətindən, əldə edilən nəticələrdən danışdılar.

Iclasa yekun vuran nazir V.Eyvazov cari ilin 9 ayında ictimai asayişin və təhlükəsizliyin təmini ilə bağlı qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və əzadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabata dövründə qorunub-saxlanıldığını və bir sıra istiqamətlərdə inkişaf etdirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali qayğısı sayəsində daxili işlər orqanlarında peşəkar kadr özünün formalaşdığını, infrastrukturun inkişaf etdiyini,

müasirləşdiyini, müvafiq fəaliyyətin nazirliyin xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən Polis Akademiyasında da həyata keçirilərək yeni tədris korpuslarının, yataqxanaların, laboratoriyaların və digər zəruri obyektlərin inşa edildiyini, hüquqşünas, kriminalist, informasiya təhlükəsizliyi və digər mütəxəssis ixtisasları üzrə təhsilə namizədlərin seçilmədə nəzərəcarpan irəliləyişlərin əldə olunduğunu, akademiya təhsil almaq arzusunda olan orta məktəb şagirdlərinin sayının ilbəil artdığını, bu istiqamətdə aparılan təşviqatın davam etdirilməsinin vacibliyini, habelə dövlət başçısının şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi həssas münasibətdən irəli gələn müsbət dəyişiklikləri diqqətə çatdırıb.

Nazir hüquqazidd əməllərin qarşısının alınmasında və tənəşlərin fəallığının artmasına da toxunaraq qeyd edib ki, cinayətkarlığa, onun transmilli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, yol hərəkəti təhlükəsizliyinin təminində müşahidə olunan müsbət təməyüllər möhz günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürü və bu işbirliyi fundamental insan hüquqlarının müdafiəsində, hər bir şəxsin

qanuni mənafeyinin cinayətkar qəsdlərdən qorunmasında mühüm rol oynayır. Nazir cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarına yaxından kömək edən və yüksək mövqə nümayiş etdirən hər bir şəxsə - jurnalistlərə, ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə minnətdarlıq ifadə edib.

Bununla yanaşı, mediada, sosial şəbəkələrdə, qəbullarda qaldırılan ədalətli və obyektiv məsələlərin təhlilinin aparıldığını və fəaliyyətdə nəzərə alındığını vurğulayan daxili işlər naziri bütün müraciətlərə operativ qaydada baxıldığını, qanunauyğun qərarların qəbul edildiyini, təşəbbüskarlara hüquqlarının izah olunduğunu diqqətə çatdırıb.

Həmçinin bildirib ki, ölkədə cinayətkarlıqla mübarizədə, asayişin və təhlükəsizliyin təmini işində əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırır, şəxsi heyət sərəverliyini tam təmin etmiş Azərbaycanın bütün ərazilərində qanunla müəyyən edilmiş vəzifələrinin icrasını böyük əzmlə davam etdirərək xalqa xidmət funksiyalarını layiqincə həyata keçirməyə çalışır.

Eyni zamanda avtomobil-ləşmənin sürətlə artdığı bir

dövrə paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlər çərçivəsində yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyat axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasını, sürücü intizamının daha da yüksəldilməsini, ümumən müvafiq sahədə tədbirlərin gücləndirilməsini vacibliyini vurğulayıb.

Nazir xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqlara da toxunaraq onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, insanları qayğılandıran, onları narahat edən məsələlərlə bağlı bütün müraciətlərə həssaslıqla yanaşılmasını, vətəndaş məmnunluğunun təmin olunmasının daim diqqətdə saxlanılmasını tələb edib.

Yekunda general-polkovnik Vilayət Eyvazov şəxsi heyətin bundan sonra da məsul vəzifələrin və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcəyinə, ölkədə sabitliyi, əmin-amanlığı, dövlətin və vətəndaşların qanuni mənafələrinin gücləndirilməsi sahəsində və ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin də fəaliyyətinin müasir səviyyəyə qurulmasını zəruri etmişdir: "Bu məqsəddə 2009-cu və 2014-cü illərdə bələdiyyələrin yerləşdiyi yaşayış məntə-

YasəməN MUSAYEVA,
"Azərbaycan"

Deputat şərh edir

Bələdiyyələrin sayı 684-ə endirilir

Onların birləşdirilməsi yerli özünüidarəetmə sisteminin inkişafına xidmət edir

Azərbaycan Respublikasında vətəndaşların sosial rifahının yüksəldilməsi, yerli əhəmiyyətli məsələlərin həllində onların geniş iştirakının təmin edilməsi məqsədilə yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesinin ilkin mərhələsində 2755 bələdiyyə yaradılmış, onların fəaliyyətə başlamasının təmin edilməsi üçün 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilmiş, yerli özünüidarəetmə orqanlarının əhatə etdikləri ərazilərdə fəaliyyətinin təmin edilməsi üçün zəruri qanunvericilik, institusional və təşkilati tədbirlər həyata keçirilmişdir.

Bələdiyyə fəaliyyətini tənzimləyən çoxsaylı qanunvericilik aktları, o cümlədən "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" və digər qanunlar qəbul edilmiş, bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinin təmin olunması məqsədilə Ədliyyə Nazirliyində müvafiq struktur qurum yaradılaraq fəaliyyətə başlanmışdır.


Bununla yanaşı, yerli özünüidarəetmənin möhkəmlənməsi və inkişaf etdirilməsi, bələdiyyələrin təşkilatlanması, fəaliyyətinin təkmilləşdirilməsi və əlaqələndirilməsi, yerli əhəmiyyətli məsələlərin həllinin sürətləndirilməsi məqsədilə 2006-cı ildə Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları yaradılmış, onlar öz fəaliyyətlərini vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin tətbiqində bələdiyyələrin rolunun artırılması, maliyyə və iqtisadi potensialının gücləndirilməsi sahəsində ardıcıl və məqsədyönlü tədbirlər görmüş, bu sahədə geniş və əhatəli proqramlarla çıxış etmiş, təşəbbüslər irəli sürmüş, bələdiyyələrin qabaqcıl təcrübələrini öyrənməyə başlamış, 2007-ci, 2008-ci və 2014-cü illərdə isə bələdiyyə fəaliyyətinin müxtəlif aspektlərində həsr olunmuş bələdiyyə sədrlərinin ümumrespublika toplantıları keçirilmişdir.

Bu barədə "Azərbaycan" qəzetinə danışan Milli Məclisin deputatı, parlamentin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib ki, bələdiyyələrin inkişafı sahəsində görülən tədbirlərə baxmayaraq, son illərdə ölkədə aparılmış genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində və ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin də fəaliyyətinin müasir səviyyəyə qurulmasını zəruri etmişdir: "Bu məqsəddə 2009-cu və 2014-cü illərdə bələdiyyələrin yerləşdiyi yaşayış məntə-

qələrinin sosial-iqtisadi vəziyyəti və digər yerli xüsusiyyətləri əsas götürülərək bələdiyyələrin birləşməsi həyata keçirilmiş, bu proseslər nəticəsində 1858 bələdiyyənin birləşməsi yolu ilə 709 yeni bələdiyyə yaradılmış, bununla da bələdiyyələrin ümumi sayı 1149 vahid (41,7 faiz) azaldılaraq 1606-ya çatdırılmışdır".

Kamran Bayramovun sözlərinə görə, bələdiyyələrin son dövrlərdə fəaliyyəti isə onu göstərmişdir ki, ölkədə fəaliyyət göstərən bələdiyyələrin əksəriyyəti maliyyə baxımından zəifdir, bir çox hallarda dövlət büdcəsindən ayrılan dotasiyalardan çox asılıdır, bu səbəbdən də onlar üzərinə düşən vəzifələrin həyata keçirilməsində çətinliklərlə və problemlərlə üzləşirlər, vətəndaşların sosial sifarişlərinə yerinə yetirə bilmirlər ki, bu da bələdiyyələrin cəmiyyətdə nüfuzunun azalmasına gətirib çıxarmışdır: "Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə bu ilin mart ayında Milli Məclis tərəfindən "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrdə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyələrin digər bələdiyyələrlə birləşməsi məqbul sayılmışdır. Milli Məclisə oktyabr ayında daxil olmuş "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş bərddə qanun layihələrinə əsasən birləşmə nəticəsində bələdiyyələrin ümumi sayının 922 vahid (57,4 faiz) azaldılaraq 684-ə çatdırılması nəzərdə tutulur. Ümumilikdə isə cari birləşmə prosesi daxil olmaqla yarandıqı andan bu günə qədər bələdiyyələrin ümumi sayı 75,2 faiz azaldılmışdır".

Kamran Bayramov qeyd edib ki, qanun layihələrinin əhatəliyi bu sahədə dövlət



tərəfindən böyük işlərin görülməsindən, geniş təhlillərin aparılmasından, birləşmə və yeni bələdiyyələrin yüksək səviyyədə fəaliyyət göstərməsi üçün bütün məqamların nəzərə alınmasından və bələdiyyələrin inkişafının dövlət diqqət mərkəzində olmasından xəbər verir.

"Ümumiyyətlə, bələdiyyələrin birləşməsi islahatların bir növüdür, ümumqəbul olunmuş təcrübədir, bir çox ölkələrdə geniş tətbiq olunur. Bələdiyyələrin birləşməsinə zəruri edən amillər sırasında onların kiçik və maliyyə baxımından zəif olması, özlərini saxlaya bilməməsi, dövlət borclarının olmasını, əhaliyə layiqli xidmət göstərə bilməməsi göstərmək olar. Və çox sevindirici haldır ki, bələdiyyələrin birləşməsi ölkəmizdə yerli özünüidarəetmə sisteminin inkişafına xidmət edəcək, yeni, daha böyük və güclü yerli özünüidarəetmə orqanlarının yaranmasına səbəb olmaqla, bu proses nəticəsində fəaliyyətlərinin səmərəsi artacaq, regional siyasətdə daha əhəmiyyətli rol oynayacaq, onların maliyyə, iqtisadi və kadr potensialı güclənəcək, omlak və torpaq ehtiyatları, vergitutma və ödəniş tətbiq olunan obyektlərin bazası genişlənəcək, yerli əhəmiyyətli məsələlər tam şəkildə yerinə yetiriləcək, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti yüksələcəkdir", - deyir deputat əlavə edib.

Kamran Bayramov bir məqamı da xüsusilə qeyd edib ki, cari ilin sonunda keçiriləcək nözdə tutulan bələdiyyə seçkiləri də bələdiyyələrin birləşməsinin əhəmiyyətini artıracaq: "Çünki cari birləşmə prosesi yerli özünüidarəetmə orqanları üçün yeni üfüqlər və imkanlar açıb, bələdiyyələr böyüyür və güclənir, onların idarə edilməsi üçün təcrübəli, bacarıqlı, fəal, zaman tələblərini bilən şəxslərin seçkilərdə iştirakı üçün əlverişli şərait yaranır. Buna görə də heç bir şübhə yoxdur ki, qarşıdan gələn bələdiyyə seçkiləri də əhalinin həm namizəd, həm seçici qismində bu seçki kampaniyasında iştirakını birmonalı olaraq stimullaşdıracaqdır".

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Konstitusiyaya Məhkəməsinin Plenumunun növbəti iclası

Fərhad Abdullayev in sədrliyi ilə Konstitusiyaya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiyaya Məhkəməsinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 412.7-ci maddəsinin "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiyaya işinə baxılıb.

Konstitusiyaya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin mə-

ruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Sumqayıt Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qarıarda deyilir ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun



17.1.7-ci maddəsi mülki məhkəmə icraatının xüsusiyyətlərindən irəli gələrək məhz mülki icraat zamanı icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması halını müəyyən edir.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I və III

hissələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin bu Qərarının təsviri-essaslandırıcı hissəsində əks olunmuş hüquq mövqələrinə uyğun olaraq, cinayət mühakimə icraatı zamanı apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və ya digər qərarının mülki iddiaaya aid hissəsindən kassasiya şikayətinin verildiyi halda onun icrasının dayandırılması məsələsinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətdir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.



Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri birləşdirir. Bu əlaqələr fonunda hər iki dövlət arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq mövcuddur. Və bütün bunlar münasibətlərin davamlı olacağına zəmanət verir.

Bu gün Azərbaycan etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkəsidir. Onun qonşu dövlətlərlə dostluq əlaqələri, ortaq layihələrin həyata keçirilməsində fəallığı hər zaman nümunə olmuşdur. Bu baxımdan ölkəmizin bir çox layihələrdə ortaqlıq etdiyi qonşularından biri də Gürcüstandır. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldikdən sonra iki müstəqil dövlət arasındakı münasibətlər yeni mərhələyə qədəm qoydu.



Mehriban qonşuluq, etibarlı əməkdaşlıq, strateji tərəfdaşlıq

O zamandan başlayan münasibətlər mükəmməl hüquqi bazaya söykənək siyasi, iqtisadi və sosial-humanitar sahələrdə özündə birləşdirir. Bu gün Gürcüstan həmçinin regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.

Gürcüstanla əlaqələr özünü iqtisadi sahədə daha çox büruzə verir. İki ölkəni bir-birinə Bakı-Supsa, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bu sırada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, digər qurumlar çərçivəsində əməkdaşlıqların da mühüm əhəmiyyət kəsb etdiyinə üstünlük keçə bilmərik. Əlaqələrin genişlənməsində 1998-ci ildə baş tutmuş tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın da özünəməxsus rolu olmuşdur. 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəmərinin işə salınması isə iqtisadi sahədəki irəliləyişlərə tokən vermişdir.

İki ölkə arasındakı əlaqələrin ən vacib məqamlarından biri də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi və fəaliyyətə başlamasıdır. 2005-ci ilin may ayında sözügedən neft kəmərinin

Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsi istifadəyə verilmişdir. Bu kəmərlə vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından Türkiyənin Ceyhan limanına, oradan isə Aralıq dənizi üzərindən Avropa bazarlarına neft nəql edilməsinə başlanmışdır. BTC boru kəməri regiondan hasil edilən nefti dünya bazarlarına çatdırmağa imkan verməklə yanaşı, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafına da zəmin yaratmışdır.

2017-ci ildən istifadəyə verilən Bakı-Tbilisi-Qars demir yolu (BTQ) isə tarixi və qlobal layihədir. İki ölkəni bir-birinə daha yaxın edən bu layihənin həyata keçirilməsi Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Azərbaycan layihənin tikintisi zamanı heç bir yerdən yardım və kredit almamış, yalnız öz daxili imkanları hesabına işi başa çatdırmışdır. Prezident İlham Əliyev bu ilin martında Azərbaycanca səfər edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşərək verdiyi bəyanatda BTQ-yə toxunaraq demişdir: "Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat,

enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars demir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dedi-yim kimi, bir-iki aya bu demir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda bu demir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbədiç olacaq".

Yaxın qonşumuzla əlaqələrin heç bir zaman pozulmayacağına əminlik ifadə edən amillərdən biri də Cənub Qafqaz Boru Kəməridir (CQBK). CQBK Xəzər dənizindəki "Şahdəniz" yatağından çıxarılan qazı Gürcüstanla birləşdirir. Ümumi uzunluğu 691 kilometr olan CQBK-nin Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi 248 kilometrdir. Gürcüstan-Türkiyə sərhədində CQBK-yə 280 kilometrlik boru kəməri birləşdirilib. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-

Ərzurum (BTƏ) kəməri adlanır. BTƏ-nin ölkəmiz üçün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan məhz bu marşrutun sayəsində dünyada qaz ixrac edən ölkə kimi tanınmağa başlayıb.

Baxmayaraq ki, iki dövlət arasında həyata keçirilən layihələrin əksəriyyəti Azərbaycan tərəfindən maliyyələşdirilir, amma Tbilisinin əsas rol oynadığı layihələr var ki, bunun da region üçün çox böyük əhəmiyyət kəsb etdiyini danmaq olmaz. Ona görə də Gürcüstan hər zaman Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olub, iqtisadi-ticarət əlaqələrin yüksəlmə xətlə inkişafı yönündə gərəklə addımlar atıb. Birbaşa investisiyaların cəlb edilməsi sahəsindəki etibarlı tərəfdaşlıq bu gün yükdaşımalar və logistika imkanlarının genişləndirilməsində də böyük rol oynayır. Bu məsələdə hər iki dövlət öz potensialından geniş istifadə etməyə çalışır. Gürcüstan Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eləcə də Şərqdən Qərbə yüklərin daşınmasında mühüm tranzit rolunu oynayır.

Hər iki ölkənin tarixi İpək yolu üzərində yerləşməsi, birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi regionumuzdan keçən yükdaşımaların da həcmi artırır. Uğurlu regional əməkdaşlıq çərçivəsində qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi üstünlük Azərbaycanla Gürcüstan arasında regional sülhə və sabitliyə töhfə verir.

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"

Qərb Gürcüstana təzyiqlə göstərməklə regiona müdaxilə etməyə çalışır

"Oktyabrın 26-da Gürcüstanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə tam proporsional seçki sistemi olacaq. Bu da o deməkdir ki, hər bir partiya parlamentdə yer tuta bilər".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Deputat bildirib ki, parlamentə keçmək üçün 5 faizlik baryeri aşmaq lazımdır. Bir neçə partiya arasında rəqabət getməkdədir.

"Gürcü Arzusu" partiyasının bir sıra üstünlükləri var. Bunlar hakim partiya statusu daşması, maliyyə administrativ resurslarına malik olmasıdır. Vaxtilə Saakaşvilinin rəhbərlik etdiyi Birlik Milli Hərəkət Partiyası da seçkilərdə iddia ilə çıxış edirdi. 2003-cü ildən 2012-ci ilə qədər iqtidarda olan bu partiyanın güclü tərəfi keçmişdə iqtidar partiyası olmuşdur. Zəif tərəfi isə vahid programının yoxluğu, hələ də yeni lider axtarışında olmasıdır. "Ümumiyyətlə, parlamentə düşməyə iddialı, həm milli dəyərlərə söykənən, həm də Qərbyönümlü partiyalar çoxdur. Hər bir partiya Gürcüstanın ərazi bütövlüyünü düşünür ki, on mülhüm məsələ də budur. Qərbin təsirinə asılı olmayaraq, əsas məsələ Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsidir. Sonda seçim gürcü xalqının özünə aiddir", - deyərək komitə sədri bildirib.

A.Nağıyev qeyd edib ki, ABS-nin, Qərbin apardığı si-

mitə sədri bildirib ki, həm li-manların məvcudluğuna görə fərqlənən, həm də beynəlxalq-səviyyəli kəmərlərin, digər makrolayihələrin Gürcüstan vasitəsilə həyata keçirilməsi ona olan marağı artırır.

Arzu Nağıyev vurğulayıb ki, Azərbaycan Gürcüstanla geniş əlaqələr var: "Gürcüstan həm tərəfdaşdır, həm də dost ölkədir. Bu gün Gürcüstanın ən böyük vergi ödəyicisi SOCAR-dır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kəmərləri, eyni zamanda yeni infrastrukturlarda Azərbaycan şirkətlərinin çalışması region inkişafına mühüm töhfələr verir. Orta dahlizin işləməsi, logistik daşımalar və gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə daşımaların bir hissəsinin Gürcüstan limanları ilə baş tutması planlaşdırılır. Yeni iki ölkə arasında əlaqələr həm iqtisadi, həm siyasi, hətta hərbi sahədədir. Birgə hərbi təlimlər də böyük əhəmiyyət kəsb edir".

A.Nağıyev bildirib ki, Gürcüstan Azərbaycan üçün mühüm strateji tərəfdaşdır. İki ölkə arasında əlaqələrin inkişafı regionun tərəqqisinə xidmət edir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"



yasət təkə Gürcüstana aid deyil, bəzi coğrafiyalara da əhatə edir. Onlar bu yolla Cənubi Qafqazda mövqə tutmaq istəyirlər. Buna görə də bir sıra dövlətlərdən istifadə etməyə cəhd göstərirlər. Artıq Ermənistanı öz təsirləri altına salıblar. Çünki Ermənistanın müstəqil daxili və xarici siyasəti yoxdur, o, dikətə altında işləyir. Qərb Gürcüstana da təzyiqlə göstərməklə, onun vasitəsilə regiona nüfuzlarını qaldırmağa çalışır.

Gürcüstanın strateji əhəmiyyətli dövlət olduğunu deyən ko-



Fransa çirkin xislətindən əl çəkmir

Lakin Parisin müstəmləkə altında saxlamaq istədiyi ölkələrin xalqları artıq oyanıblar və öz haqlarını tələb edirlər

"Fransanın müstəmləkəçilik siyasəti XIX və XX əsrlərdə geniş coğrafiyada, xüsusən Afrika, Asiya və Karib dənizində aktiv olaraq təbiiq edilmişdir. Bu siyasət iqtisadi, siyasi və mədəni təsirlərlə yanaşı, yerli xalqlara qarşı ciddi insan haqları pozuntuları ilə də müşayiət olunub".



Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, fransız müstəmləkəçiliyi mədəni assimilyasiya ideyası ilə yanaşı, resursların istismarı və yerli əhalinin hüquqlarının tanınmaması ilə də xarakterizə olunub.

Bu siyasət müstəmləkə ölkələrində siyasi etirazlara, hərəkatlara və münaqişələrə səbəb olub. Fransanın müstəmləkə altında saxlamaq istədiyi ölkələrin xalqları artıq oyanıblar və öz haqlarını tələb edirlər. Artıq Fransa Afrika ölkələrindən biabırca-

na qovulub, amma dənizə çıxarılan ölkələrdə öz dominantlığını qorumağa çalışır. "Hesab edirik ki, həmin ölkələrin xalqları da öz azadlıqlarına və hüquqlarına nail ola bilsinlər. Çünki XXI əsrdə müstəmləkəçiliyin və köləliyin davam etdirilməsi qəbulolunmazdır. Amma Fransa dövləti qara səhifəsini bağlamaq əvəzinə, öz hüquq və azadlıqları uğrunda mübarizə aparan aktivistləri, siyasi faalları həbs edir, işğəncələrə məruz qoyur və vətəndaşlıqdan çıxarır. Öz xalqının hüquqları uğrunda mübarizə aparan belə aktivistlərdən olan nigeriyalı Kema Sebanın Parisdə polis-lər tərəfindən saxlanması da Fransanın belə addımlarından biridir. Kebe Seba Fransanın müstəmləkəçilik siyasətinin əsas tənqidçilərindən biridir. O, Fransanın Afrika və dənizə çıxarılan ölkələrə vurduğu ziyanı, insanları köləlikdə saxlamasını, yerli xalqların milli sərəvətlərini taladığını və hüquqlarını ciddi şəkildə tapdılamaqda davam etməsini dəfələrlə tənqid edib. Kebe Seba Bakı Təşəbbüs Qrupunun Afrikada təşkil etdiyi Fransanın müstəmləkəçilik siyasətinə həsr olunmuş beynəlxalq konfransda iştirak edərək fi-

kirlərini ifadə edib. Təbii ki, onun bu hərəkatları Fransanı qıcıqlandırır", - deyərək deputat əlavə edib.

Siyasətçi qeyd edib ki, oktyabrın 15-də onun Parisdə saxlanması Fransanın çirkin əməllərindən əl çəkmək istəmədiyini göstərir. Fransa dənizə çıxarılan xalqları müstəmləkəçilikdə saxlayaraq, hüquqlar vermədiyi halda, özünü dünyada sanki demokratiya qarşısı kimi təqdim etməyə çalışır, o cümlədən Afrika ölkələrindən qovulduğuna görə onun əvəzinə Cənubi Qafqaza yerləşməklə çıxarmağa çalışır. Məhz Makronun çirkin planının tərki hissələrinin birini də Ermənistanı silahlandırması və Azərbaycana qarşı qoruzlu siyasətini davam etdirməsidir.

A.Badamov bildirib ki, Fransa Cənubi Qafqazda yenidən gərginlik yaratmaq əvəzinə, özünün ləkəli tarixinin problemlərini həlli ilə məşğul olsa yaxşıdır: "Bu baxımdan Kebe Sebanın həbs olunması məsələnin həlli yolu deyil. Fransa müstəmləkəçilik siyasətindən əl çəkməli və yeni münaqişə ocaqlarını yaratmaq siyasətini dayandırmalıdır".

Ə.QARDAŞXANOVA,
"Azərbaycan"

Ermənistan sülhə mane olan hərəkatların qarşısını almaq niyyətində deyil

"Son dövrdə ümumilikdə Azərbaycan-Ermənistan sülh prosesində müsbət dinamika müşahidə edilir. Həm Azərbaycan, həm də Ermənistan rəsmilərinin verdiyi açıqlamalardan da aydın olur ki, sülh sazişi layihəsinin artıq böyük hissəsi razılaşdırılıb".

Bu sözləri "Azərbaycan" qəzetinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli deyib. Siyasi təhlilçi qeyd edib ki, bununla yanaşı, razılaşdırılmayan bəzi ciddi məsələlər də qalmaqdadır. Bu məsələlərə görə Ermənistanla sülh müqaviləsinin və ya çərçivə sənədini imzalamaq hələ də mümkün deyil.

Ekspert yaxın perspektivdə sülh prosesi ilə bağlı müsbət mənadə ciddi dəyişikliklərin olacağını qənaətinə deyib. Onun sözlərinə görə, Ermənistan danışıqlar prosesində yenə önəmsinə sadiq qalaraq ziddiyyətli mövqə nümayiş etdirir: "Azərbaycanın sülh layihəsi ilə bağlı müəyyən konkret tələbləri var. Bu da ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı özümdə orazi iddialarını ehtiva edən qanunverici-

lik sənədlərində, konstitusiyasında dəyişiklik etməlidir. Ancaq Ermənistan müxtəlif bəhanələrlə bu məsələdən yayınır, qeyri-müəyyən açıqlamalar verir. Belə görünür ki, Ermənistan sülh müqaviləsinə mane olan əsas məsələni yaxın zamanda həll etmək niyyətində deyil. Bu isə iki ölkə arasında aparılan danışıqlarda başlıca problemdir. Eyni zamanda digər vacib məsələlər də var".



M.Məmmədli qeyd edib ki, Ermənistanın Fransa, ABŞ, Hindistan və digər dövlətlərdən öldürücü silahlar almması, bu ölkələrlə hərbi əməkdaşlığın dorinləşməsi, dövlət büdcəsində hərbiyə maliyyə vəsaitini artırması onun niyyətini göstərir. Vaxtilə Azərbaycan torpaqlarını işğal etmiş, təcavüzkar dövlət olan Ermənistanın intensiv silahlanması bütövlükdə sülh prosesinə mənfi təsir göstərir. Sülhə əngəl olan daha bir amil isə Ermənistanı himayə edən bəzi dövlətlərin, güc mərkəzlərinin, erməni lobbi və diasporunun Azərbaycana qarşı beynəlxalq müstəmləkəçilik siyasətini davam etdirməsidir. "Xüsusilə COP29 tədbiri çərçivəsində ölkəmizə qarşı aparılan bu kampaniya intensivləşib. Bu da iki ölkə arasında sülh prosesinə ol-duqca mənfi təsir göstərir. Bütün bunları nəzərə alanda, yaxın zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalı təəssüf ki, yoxdur. Ermənistanın belə mövqə nümayiş etdirdiyi şəraitdə bu ölkə ilə sülh sazişini imzalamağı gözləmək mümkün deyil", - deyərək ekspert əlavə edib.

Siyasi təhlilçi vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün olmasında, ölkələr arasında münasibətlərin normallaşmasında, kommunikasiya xətlərinin açılmasında, iqtisadi əlaqələrin yaranmasında və inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan bütün problemlərə, regiondaxili və regiondankənar təsirlərə baxmayaraq, bugünkü qədər həyata keçirdiyi müstəqil siyasəti bundan sonra da davam etdirəcək.

Əsmər QABİLQIZI,
"Azərbaycan"



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 455

QƏRAR

Bakı şəhəri, 16 oktyabr 2024-cü il

Azərbaycan Respublikasının "Dövlət ehtiyatları haqqında" 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli və "Antiinhisar fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Mülki müdafiə haqqında", "Taxıl haqqında", "Milli təhlükəsizlik haqqında", "Dövlət sirri haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli qanunlarının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının "Dövlət ehtiyatları haqqında" 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli və "Antiinhisar fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Mülki müdafiə haqqında", "Taxıl haqqında", "Milli təhlükəsizlik haqqında", "Dövlət sirri haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli qanunlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299 (Cild I); 2024, № 1, maddə 78, № 3, maddə 354, № 6 (II kitab), maddə 715) 4.15-1-ci bəndində "Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna" sözləri "dövlət ehtiyatlarına" sözləri ilə, "taxıl və taxıl emalı məhsulları" sözləri "ərzaq buğda" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 aprel tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 387 (Cild I); 2024, № 1, maddə 104) ilə təsdiq edilmiş "Xüsusi əhəmiyyətli əsas vəsaitlər (fondların) meyar göstəriciləri"nin 1-ci hissəsindən "və səfərbərlik" sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 24 iyun tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 556 (Cild I) ilə təsdiq edilmiş "Fövqəladə vəziyyətin təbii qəhərlərə səbəb olma şəraitindən qorunma və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində təbii qəhərlərin müvafiq gözlənilməsi ilə əlaqədar sakinlərə köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, omlak və resursları sərf olunan təşkilatlarla dəyimiş zərərin ödənilməsi qaydası və məbləği"ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.1. "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yaradılan fövqəladə ehtiyatlar";

3.2.2-ci, 3-cü, 8-ci hissələrdə və 7-ci hissənin ikinci abzasında ismin müvafiq hallarında "dövlət və səfərbərlik ehtiyatları" sözləri ismin müvafiq hallarında "fövqəladə ehtiyatlar" sözləri ilə əvəz edilsin;

3.3. 7-ci hissənin ikinci abzasında "Agentliyinə" sözü "Agentliyi" sözü ilə, "ayrılması" sözü "buraxılması" sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 35 (Cild I) ilə təsdiq edilmiş "Səfərbərlik orqanları haqqında Əsasnamə"nin 2.1.15-ci bəndindən "və dövlət ehtiyatlarının, habelə ərzaq malla-

rının və neft məhsullarının azaldılması" sözləri çıxarılsın.

5. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun təbiiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 54 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Qərarla təsdiq edilmiş "Səfərbərlik hazırlığının vəziyyəti barədə ilik məruzələrin təqdim edilməsi Qaydaları"nın 2.1.6-cı bəndindən "və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılması" sözləri çıxarılsın;

5.2. həmin Qərarla təsdiq edilmiş "Səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatların təqdim edilməsi Qaydası"nın 2.2.4-cü bəndindən "və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılması" sözləri çıxarılsın;

5.3. həmin Qərarla təsdiq edilmiş "Səfərbərlik tapşırığının (sifarişinin) yerinə yetirilməsi ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası" üzrə:

5.3.1. 2-ci hissədən "dövlət və" sözləri çıxarılsın;

5.3.2. 3-cü hissə ləğv edilsin.

6. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun təbiiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 iyul tarixli 106 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 603 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1-ci hissədən "və "Maddi sərətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılması ehtiyatlarının yaradılması, yığılması, saxlanması, təzəllənməsi və istifadə olunması Qaydaları" sözləri çıxarılsın;

6.2. həmin Qərarla təsdiq edilmiş "Təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi və həmin tapşırıqların (sifarişlərinin) maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanması Qaydası" üzrə:

6.2.1. 2-ci hissənin adından "VƏ DÖVLƏT" sözləri çıxarılsın, "YARADILMASI VƏ YİGİMİ" sözləri "TƏDARÜKÜ" sözü ilə əvəz edilsin;

6.2.2. 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

"2.1. Səfərbərlik ehtiyatlarına tədarük olunan texniki tənzimləmənin şamil olunduğu mallar texniki normativ hüquqi aktların tələblərinə cavab verməli, habelə həmin tələblərə cavab verməsini təsdiq edən müvafiq uyğunluq sertifikatlarına və ya uyğunluq bəyannamələrinə malik olmalıdır.

2.2. Satıcılar səfərbərlik ehtiyatı üçün malların tədarükü müddətini və ya digər razılaşdırılmış şərtləri pozduqda mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

2.3. Məsul saxlayıcılar saxladıqları səfərbərlik ehtiyatlarının dövlət ehtiyatları üçün malların tədarükü, saxlanması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğuna bərabər hesabata formasi və təqdim edilməsi qaydasına əsasən lazımı sənədləri təqdim etməlidir";

6.2.3. 3-cü, 4-cü və 5-ci hissələr ləğv edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyul tarixli 359 nömrəli və 30 iyul tarixli 369 nömrəli qərarları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı"na əlavənin "317000. "Maddi-istehsal ehtiyatları" köməkçi bölməsində "orqanları tərəfindən fəvqəladə, strateji mal ehtiyatlarının, o cümlədən taxıl ehtiyatlarının və ölkə üçün vacib olan digər malların, habelə dövlət və səfərbərlik ehtiyatları yaradılması məqsədi ilə müxtəlif ehtiyatların" sözləri "qurumları tərəfindən dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi məqsədilə müxtəlif malların" sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1312 (Cild I); 2024, № 3, maddə 356) ilə təsdiq edilmiş "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 3.1.1-ci bəndindən "dövlət taxıl fondu üçün alınan buğda" sözləri "dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları" sözləri ilə əvəz edilsin.

9. "Ərzaq balansının tərtib olunması Qaydası"nın, "Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi və "Ərzaq balansının tərtib olunması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 mart tarixli 80 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 299 (Cild I); 2024, № 1, maddə 75) aşağıdakı dəyişikliklər edilsin:

9.1. həmin Qərarla təsdiq edilmiş "Ərzaq balansının tərtib olunması Qaydası" üzrə:

9.1.1. 1.3-cü bənddə "Fövqəladə Hallar Nazirliyi" sözləri "Dövlət Ehtiyatları Agentliyi" sözləri ilə əvəz edilsin;

9.1.2. 3.1.1-ci və 3.4.2-ci bəndlərdə "Fövqəladə Hallar Nazirliyi - dövlət ərzaq ehtiyatlarına" sözləri "Dövlət Ehtiyatları Agentliyi - ərzaq malları üzrə dövlət ehtiyatlarına" sözləri ilə əvəz edilsin;

9.2. həmin Qərarla təsdiq edilmiş "Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı"nın 3-cü hissəsində "Fövqəladə Hallar Nazirliyinə" sözləri "Dövlət Ehtiyatları Agentliyinə" sözləri ilə əvəz edilsin.

10. "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 602 (Cild I); 2024, № 1, maddə 105, № 5 (II kitab), maddə 612) ləğv edilsin.

11. "Dövlət Taxıl Fondunun formalaşması və istifadəsi, habelə maliyyə, kredit və maddi ehtiyatlarının təminatı barədə hesabat forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 14 oktyabr tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 855 (Cild I) ləğv edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Füzulidə Şəhər Günü qeyd olunub

**17 Oktyabr - Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzulidə təntənəli Şəhər Günü tədbiri keçirilib.**

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Doğma yurda qayıtmış Füzuli sakinləri böyük həvə və sevinclə bayram şölənini qeyd ediblər.

Tədbir çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri, şair Arif Buzovnalının aparcılığı ilə "Füzuli 530" tamaşası nümayiş olunub. Xanəndəlar Orxan Hüseynli, Könül Məmmədli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin qəzəlləri üstündən muğam parçaları ifa ediblər. Qiraətçilər Əzizəxanım Kazımova və Ağaoğlu Kərimlinin qiraətində dahi şairin qəzəlləri səsləndirilib. Şairlər Kamal Hüseynzadə və Əlsər Qədiri Füzulinin qəzəllərinə yazdığı bürənləri tədbir iştirakçıları diqqətinə çatdırıblar.

Sonra Füzulinin "Leyli və Mecnun" poeması əsasında xoreoqrafiya kompozisiyası nümayiş edilib. Kompozisiyanın müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, rejissoru isə Əməkdar artist Ləğman Kərimovdur.

Əvvəlcə dövlət və hökumət rəsmiləri Füzuli Şəhəri Günü münasibətilə təşkil olunmuş sərgiyə baxıblar.

Çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov azad Füzulidə ikinci dəfədir Füzuli Şəhəri Günüünün keçirildiyini xatırladı. O, bu günü bizə cam, qanı bahasına yaşadan şəhidlərimizi ölməz qəhrəmanlar adlandıraraq deyib: "Dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız on çətin döyüşlərdən çıxaraq, Füzuli şəhərini işğaldan azad etdilər. Bu gün hamımız Füzulidə həyata keçirilən bərpa-quruculuq işlərinə şahid oluruq. Bütün bu işlər Prezident İlham Əliyevin bilavasitə nəzarəti, diqqəti və qayğısı ilə həyata keçirilib".

Füzuli şəhərində hazırda 822 ailənin yaşadığını bildirən Ə.Hüseynov əlavə edib: "İnanıram ki, onlar yaşayışlarında çox məmnundurlar. Burada dövlətimizin gücü, qüdrəti hesabına yaradılmış gözəl şəraitdə istifadə edirlər. Bizim balaca sakinlərimiz, gənc nəslimiz Azərbaycanı təmsil edən tay-bərabər olmayan bir məkətdə təhsil alırlar. Bu gün qalib dövlətin yenilməz ruhu gənc nəslə yetişir".

Daha sonra qala-konsert təqdim olunub, tanınmış incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Tədbir iştirakçıları



həmçinin rəngarəng tematik sərgilərlə tanış olub, incəsənət ustalarının, bədii kollektivlərin ifasında maraqlı konsert programını izləyiblər.

Gün ərzində program çərçivəsində "Ümummilli Lider Heydər Əliyev və Füzuli", "Zamanın qanadlarında: Füzuli" adlı fotosərgilər, "Mənim Füzulim" rəsm sərgisi, dekorativ-təbii xalq sənəti nüvələri üzrə ustad dərsləri və uşaqlar üçün əyləncə zonası təşkil olunub. Həmçinin Füzuli rayonunun tarix və mədəniyyət abidələri haqqında məlumatlar təqdim edilib, burada aparılan arxeoloji qazıntılar noticəsinə əşkarlanmış maddi-mədəniyyət nümunələri nümayiş olunub.

Füzuli şəhəri 1-ci yaşayış məhəlləsinin daxilində mövcud olan kiçik parkın ərazisində qurulan eyni dizayn görkəminə malik pavyonlarda (çadırlarda) Qarabağ Dırçılış Fondunun (QDF) sifarişilə hazırlanan Füzuli Mərkəzi Parkı və fond tərəfindən həyata keçirilən layihələr haqqında geniş məlumatlar təqdim edilib. Eyni zamanda "ABAD" üçün ayrılmış xüsusi çadırdə bir sıra dekorativ-təbii xalq

sənəti nüvələri üzrə ustad dərsləri təşkil olunub. Bu dərslər arasında keramik sənəti, bədii rəsm, vitraj və digər sənət nüvələri yer alıb. Çadırdə əl işləri, sərgi-satışı və "ABAD"ın qida məhsullarının dadım mərasimi təşkil olunub.

Eyni zamanda Füzulidə ilk dəfə keçirilən "Mingəçevir Reqatı-2024" beynəlxalq turnirində iştirak edən xarici qonaqlar Füzuli Şəhəri Günü-nə də qatılıblar. Qonaqlar Şəhər Günü münasibətilə təşkil olunmuş sərgi ilə tanış olublar.

Daha sonra Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində "Ay Elim Füzuli" adlı konsert programı təşkil edilib. Konsertdə Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri ifa edilib.

Sonda Füzuli Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub. Sərəncama əsasən, oktyabrın 17-si Füzuli Şəhəri Günüdür.

Milli Kitabxanada Füzuli Şəhəri Günü ilə bağlı virtual sərgi açılıb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "17 Oktyabr - Füzuli Şəhəri Günü" adlı virtual sərgi və eyniadlı ədəbi kitab sərgisi açılıb.

Milli Kitabxanadan AZƏRTAC-a bildiri-lib ki, virtual sərgidə Füzuli şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında fotolar, kitabxananın fondunda Azərbaycan, rus, ingilis dillərində Vətən müharibəsinə və böyük Zəfəri əks etdirən kitablar, məqalələr və s. materiallar nümayiş olunur.

Virtual sərgi ilə <https://anl.az/el/vsb/Fuzuli/index.htm> linkindən tanış ola bilərsiniz.



Ədəbi sərgidə Füzuli şəhərinin tarixi, toponimləri, qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin

orazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.



Cənubi Koreyada "COP29-a aparan yol - Azərbaycanda, Bakıda gündəlikdə nə var?" adlı panel müzakirələr təşkil olunub

Mənzil-qərarğahı Cənubi Koreyada yerləşən Qlobal Yaşıl Artım İnstitutu (GGGI) "Təmsilsizlik dövründə yaşıl artım" adlı Qlobal Yaşıl Artım Həftəsi çərçivəsində Seulda "COP29-a aparan yol - Azərbaycanda, Bakıda gündəlikdə nə var?" adlı panel müzakirələr təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BMT-nin sabiq Baş katibi, GGGI Şurasının prezidenti və sədri Pan Gi Munun videomüraciəti səsləndirilib. O, dünyada siyasi qeyri-sabitlik, hazırda davam edən müharibələr, iqtisadi qarşıdurmalar, qlobal istiləşmə, iqlim dəyişiklikləri təhdidlərinə toxunub, ətraf mühit bəhrələri ilə mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin birgə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb, az karbonlu dayanıqlı dünyanın formalaşdırılmasında və yaşıl artımın sürətləndirilməsində GGGI-nin səylərini qeyd edib.



dəfərimizə nail olmağa tövədiyi çətinliklər, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış meşələrin və parlanmış sursatların uzunmüddətli ətraf mühit məqsədlərimizə nail olunmasına yaratdığı maneələrdən danışdı. COP29-un əhəmiyyəti, əsas mövzusu, vizyonumuz, gözəltirilməmiş, sənədlərimizdə görülmüş işlər və irəli sürdüyümüz strateji hədəflərdən birini karbon iqtisadiyyatından "yaşıl iqtisadiyyat" keçidini təşkil etdiyini, "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlər"ə təsbit olunmuş 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım olduğunu, 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini diqqətə çatdırıb.

Diplomat Ermənistanın transsərhəd suları çirkəndirməsinin strateji ətraf mühit hədəflərimizə nail olmağa tövədiyi çətinliklər, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış meşələrin və parlanmış sursatların uzunmüddətli ətraf mühit məqsədlərimizə nail olunmasına yaratdığı maneələrdən danışdı. COP29-un əhəmiyyəti, əsas mövzusu, vizyonumuz, gözəltirilməmiş, sənədlərimizdə görülmüş işlər və irəli sürdüyümüz strateji hədəflərdən birini karbon iqtisadiyyatından "yaşıl iqtisadiyyat" keçidini təşkil etdiyini, "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlər"ə təsbit olunmuş 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım olduğunu, 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini diqqətə çatdırıb.

Diplomat Ermənistanın transsərhəd suları çirkəndirməsinin strateji ətraf mühit hədəflərimizə nail olmağa tövədiyi çətinliklər, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış meşələrin və parlanmış sursatların uzunmüddətli ətraf mühit məqsədlərimizə nail olunmasına yaratdığı maneələrdən danışdı. COP29-un əhəmiyyəti, əsas mövzusu, vizyonumuz, gözəltirilməmiş, sənədlərimizdə görülmüş işlər və irəli sürdüyümüz strateji hədəflərdən birini karbon iqtisadiyyatından "yaşıl iqtisadiyyat" keçidini təşkil etdiyini, "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlər"ə təsbit olunmuş 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım olduğunu, 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini diqqətə çatdırıb.

Diplomat Ermənistanın transsərhəd suları çirkəndirməsinin strateji ətraf mühit hədəflərimizə nail olmağa tövədiyi çətinliklər, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış meşələrin və parlanmış sursatların uzunmüddətli ətraf mühit məqsədlərimizə nail olunmasına yaratdığı maneələrdən danışdı. COP29-un əhəmiyyəti, əsas mövzusu, vizyonumuz, gözəltirilməmiş, sənədlərimizdə görülmüş işlər və irəli sürdüyümüz strateji hədəflərdən birini karbon iqtisadiyyatından "yaşıl iqtisadiyyat" keçidini təşkil etdiyini, "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlər"ə təsbit olunmuş 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım olduğunu, 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini diqqətə çatdırıb.

nümayəndə heyətinə başçılıq edəcəyini, COP29-un əsas diqqətinin maliyyə məsələlərinə cəlb olunacağını bildirib. Eyni zamanda GGGI-də iqlim fəaliyyətinin təsirləri və iqlim maliyyələşdirilməsi ilə bağlı aparılmış tədqiqatların nəticələrini təqdim edib.

Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin "yaşıl inkişaf" və iqlim dəyişikliyi üzrə nazir müavininin köməkçisi Alanud Alhac COP28-in nəticələri, nailiyyətləri, hətta tədbir çərçivəsində aparılmış danışıqlar və maliyyə vədləri, eləcə də İtaliya və Zərə Fondu barədə məlumat verib. O, həmçinin "Troyka" formatı çərçivəsində Azərbaycan və Braziliya ilə birlikdə çalışdıqlarını, ölkəmizin səylərini diqqətə çatdırıb.

GGGI-nin baş direktorunun müavini Helena MakLaud COP29-a qatılacaq GGGI-nin

yinə, Yeni Kollektiv Komissiya Hədəfinin (NCQG) müəyyən ediləcəyini ümid bəslədiklərini bildirib.

GGGI-nin baş direktorunun köməkçisi Kyunq Nam Şin çıxışında institutun fəaliyyətləri, layihələri, yaşıl artım indeksini, cəlb edilmiş maliyyə resursları, donorları, Karbon Keçidi Mexanizmi və Koreya Yaşıl Yeni Səvdələşmə Ehtimad Fondu barədə danışdı.

GGGI-nin İqlim Fəaliyyəti və İnküziv İnkişaf Departamentinin direktoru İnqvid Solvanq ölkəmizə COP29-la bağlı böyük məsuliyyətli işdə müvəffəqiyyət arzularını, COP29-un mürəkkəb gündəliyi ilə bağlı hərtərəfli icmalğa görə təşəkkürünü bildirib, "COP Truce" ("COP atəşkəsi") təşəbbüsünün maraqlı olduğunu və Qlobal Yaşıl Artım Həftəsinin mövzusunda uyğun gəldiyini vurğulayıb.

COP29 konfrans məkanında inklüziv iştirak üçün müəssər infrastruktur qurulur

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransında inklüziv mühitin yaradılması, hər kəs üçün əlçatanlığın və müəssər şəraitin təmin edilməsi məqsədilə tədbir məkanı Bakı Stadionunda bir sıra müvafiq həllər tətbiq edir.

Şirkətin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlılıq siyasətinin 7 əsas öhdəliyindən biri olan inklüzivlik və əlçatanlığın təmin edilməsi COP29 konfransının təşkil prosesinde prioritet kimi nəzərə alınan amillərdəndir. Əməliyyat Şirkəti tədbir məkanı olan Bakı Stadionunda COP təcrübəsində ilk dəfə Bakıda keçiriləcək COP29-un plenar iclas zalında eşitmə və nitq məhdudiyətli şəxslər üçün işarət dilinə tərcümə və audio induksiya sistemi xidmət göstərəcək. Sessiya və panelləri oğlan təmin edilmiş COP29 konfransının təşkil prosesinde prioritet kimi nəzərə alınan amillərdəndir. Əməliyyat Şirkəti tədbir məkanı olan Bakı Stadionunda COP təcrübəsində ilk dəfə Bakıda keçiriləcək COP29-un plenar iclas zalında eşitmə və nitq məhdudiyətli şəxslər üçün işarət dilinə tərcümə və audio induksiya sistemi xidmət göstərəcək.

Tədbir məkanının dizaynı zamanı müvafiq zona və zallar görmə məhdudiyətli şəxslər üçün kontrast nəzərə alınmaqla tətbiq edilmiş. Görmə məhdudiyətli olan şəxslər üçün rahat naviqasiya üçün Brayl əlifbasi ilə hazırlanan qapı lövhələri, məlumat nişanları, məkan xəritələri və müxtəlif bröşürlərdən istifadə ediləcək. Qeyd edək ki, bu materialların eksportu Azərbaycanda yaşayan görmə məhdudiyətli şəxslər tərəfindən hazırlanıb.

Tədbirə bağlı məlumatlara inklüziv çıxışı təmin etmək məqsədilə müəssərliklə bağlı informasiya məntəqəsi də xidmət göstərəcək. Burada illi görüşməyən insanlar üçün günbəxan simvollar lentlər is-



təyə görə təqdim olunacaq. Brayl əlifbasi ilə hazırlanmış tədbir məkanı xəritəsi təmin ediləcək, eləcə də yoxlama və ilk texniki dəstəyi özündə ehtiva edən təkrar oturmaqların təmiri xidməti, elektrikli təkrar oturmaqlar üçün enerjiləndirmə məntəqəsi fəaliyyət göstərəcək, habelə ehtiyat təkrar oturmaqlar təklif olunacaq.

Bundan əlavə, fiziki imkanları məhdud olan şəxslərin tədbir məkanının bütün sahələrində yerləşməsinə asanlaşdırmaq məqsədilə müvafiq pandus və liftlər quraşdırılacaq, eləcə də xüsusi parklanma yerləri, müəssər sanitariya qovşaqları və sakit otaq mövcud olacaq. Bununla yanaşı, tədbir məkanına girişi asanlaşdırmaq üçün piyada yoxlama-keçid məntəqələrində (PSA) "yaşıl keçid" zonaları, habelə COP tədbirləri tarixində ilk dəfə Mavi və Yaşıl zonaların girişlərində taktik xəritələr yerləşdiriləcək.

Müəssərlik və inklüzivlik öhdəliklərinin, eyni zamanda qonaqlama və nəqliyyat xidmətlərində də tətbiq icra olunur. Belə ki, iştirakçılara müəssər qonaqlama məkanlarının, eləcə də tədbir məkanına gediş-gəlişi asanlaşdırmaq üçün müəssər nəqliyyat variantlarının geniş siyahısı da təqdim ediləcək.

Tədbirdə iştirak edəcək fiziki imkanları məhdud şəxslərə dəstək olmaq və inklüziv mühiti təşviq etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkətinin ölkədəşlərinə və COP29 könüllülərinə, eləcə də müxtəlif xidmət sahələrinin ölkədəşlərinə müvafiq təlimlər keçirilir. Bu təlim sessiyaları sayəsində şirkətin ölkədəşləri və könüllüləri fiziki imkanları məhdud şəxslərə planetimizin gələcəyi ilə bağlı mühüm müzakirələrdə iştirak etmək imkanı yaratmaqla yanaşı, tədbirə qatılan hər kəsin yardımçı olmaq üçün müvafiq bacarıqlara yiyələnmək olar.

Argentində Azərbaycanın COP29-la bağlı yanaşmasına tam dəstək ifadə olunub

Argentina Respublikasının Misioneriyası Azərbaycanın Misyonu və COP29 Argentina adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Argentinadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Argentinanın müxtəlif vilayətlərinin dövlət rəsmiləri, Argentina Senatının üzvləri, Cənubi Amerika regionunda yerləşən digər ölkələrin təmsilçiləri, ətraf mühitin qorunması üzrə ixtisaslaşmış qeyri-hökumət təş-



kilatlarının rəhbərləri və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurəv Bakı şəhərində keçiriləcək COP29-a hazırlıq işləri, onun əsas məq-

sədləri, COP29 sədrliyi tərəfindən irəli sürülmüş təşəbbüslər, 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, eləcə də ölkəmizdə həyata keçirilən "yaşıl və bərpaulunan enerji" layihələri barədə tədbir iştirakçılarına məlumatlandırılıb.

Tədbirin yekununda Argentina Respublikasının altı vilayətinin ətraf mühit və iqlim dəyişikliyi üzrə nazirləri tərəfindən "Posadas Bəyannaməsi" imzalanaraq qəbul edilib. Bəyannamədə Azərbaycanın COP29-la bağlı yanaşmasına tam dəstək ifadə olunub.

İordaniya mətbuatı: COP29 Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirir

İordaniyanın gündəlik əsasda çıxan və ən çox oxunan mətbuat orqanlarından olan "Petra" Dövlət İnformasiya Agentliyində, "Nayrouz" qəzetində, o cümlədən İordaniyanın digər mətbuat orqanlarında ("Oruba News", "Əl-Urdun", "Amman-post.com", "Nabaajordan.com", "Alhayatatnews.net", "Marayanews.com" və "Cleopatranews.com" internet sahifələrində) səfir Eldar Səlimovun "Azərbaycan Respublikasında "yaşıl enerji" inqilabı: davamlı inkişafa vahid yanaşma" başlıq məqaləsi geniş şəkildə işıqlandırılıb.

Ölkəmizin İordaniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə Prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı sərəncamı üzrə ölkə səviyyəsində həyata keçirilən əhəmiyyətli işlərdən bəhs edilir. Bildirilib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü



kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verib. Yazılarda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf dairəsinə müəyyənlaşdırılmış beş milli prioritetindən biri olan "Təmiz

ətraf mühit və yaşıl artım ölkəsi" olmaq üçün ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarının və dayanıqlı enerji mənbələrinin sərəncamı üzrə iqlim dəyişikliyi ilə mübarizəyə bərpaulunan enerji sahəsində qabaqçılıq rolunu yüksəltməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm addımların atıldığı, bu xüsusda zəngin külək və Günəş potensialından istifadə edildiyi, həmçinin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağın milli hədəf olaraq müəyyənlaşdırıldığı vurğulanıb.

Məqalədə eyni zamanda cari il noyabrın 11-22-də Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən bəhs edilir. Bildirilib ki, COP29-un Azərbaycanda keçirilməsi cari ilin ən mühüm hadisəsi və Azərbaycanın ətraf mühitini qorunmasına, iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirən mühüm fəaliyyətdir.

Qarşıdakı on gün ərzində ölkə ərazisində 1 milyon 600 mindən çox ağac və kol əkiləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

AZƏRTAC xəbər verir ki, bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün bu il oktyabrın 18-27-də respublikamızın 85 şəhər və rayonunun icra hakimiyyətləri tərəfindən "Yaşıl bir dünya üçün həmrəy olmaq"



şüarı altında 2401,0 hektar ərazidə 1 milyon 611 min ağac və kolun əkilməsi nəzərdə tutulur. Ölkəmizin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə

də tutulan aksiyaya zamanı Bakı şəhərində 619 min, Naxçıvan Muxtar Respublikasında 89 min, digər şəhər və rayonlarda isə 903 min ağac əkiləcək. Bölgələrdə yerli iqlimə uyğun olması və quraqlığa davamlılığı nəzərə alınmaqla əkiləcək ağacların 749 min ədədi əsasən həmişəyaşıl meşə ağacları, 692 min ədədi dekorativ kol, 170 min ədədi isə meyvə ağacıdır.

Aksiyaya hazırlıq mərhələsində bütün şəhər və rayon icra hakimiyyətləri tərəfindən yaşıllıqların salınacağı ərazilər üzrə 540 ünvan müəyyənləşdirilib, yeni əkilən ağaclarla agrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilat və texniki tədbirlər görüldü.

Müstəqilliyimiz əbədidir

Ulu Öndər Heydər Əliyevin siyasi irsi tükənməz xəzinədir. Azərbaycan tarixinin son yarım əsrlik dövrü Ümummilli Liderin adı və şəxsiyyəti, dövlətçilik təfəkkürü və yorulmaz fəaliyyəti ilə sıx bağlıdır. Ötən əsrin 70-ci illərindən Azərbaycanı sağlam milliyyətçilik ideyalarının yayılmasında, xalqda milli məhəbbət və milli qürur hissənin daha da möhkəmlənməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Böyük rəhbər hələ o zaman heç nədən və heç kəmdən çəkinmədən Azərbaycanı istər iqtisadi, istər siyasi, istərsə də mədəni intellektual cəhətdən dirçəltmək, xalqı öz torpaqlarının, öz tarixi irsinin və taleyinin haqqı sahibinə çevirmək üçün ardıcıl mübarizə aparırdı.

Ümummilli Liderin şəxsiyyətinin özəməti, böyüklüyü onda idi ki, onun düşüncələri, əməli fəaliyyəti təkcə bu günlərdə möhüdülməmiş, Azərbaycanın uğurlu sabahına, uzaq gələcəyinə ünvanlanmışdır. Respublikamızın rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın oldu ki, dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsl milli liderini tapmışdır.

Xalqımızın qürur duyduğu bu böyük şəxsiyyətlə əlaqədar olaraq ötən il elan edilmiş "Heydər Əliyev İli" nökri Azərbaycanca, həttə bir çox xarici ölkələrdə də böyük təntənə ilə qeyd olunanda dünyanın tərəqqipərvər insanları, dövlət adamları, politoloqlar, siyasi ekspertlər onun şəxsiyyəti, onun fəaliyyəti və məsuliyyəti ilə keşməkeşli ömür yolu ilə yaxından tanış olmaq, Heydər Əliyev siyasi məktəbindən, dövlət idarəetmə təcrübəsindən bəhrələnmək imkanı əldə edə bilərlər. Bu baxımdan maraqlı nəşrlərdən, zəngin mənbələrdən biri də tarix üzrə fəlsəfə doktoru Nigar Qayıbalyevanın "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyev siyasəti" kitabıdır. Kitabın geniş oxucu auditoriyasında rəğbətə qarşılanmasının ilk səbəbi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyev siyasətinin əhəmiyyəti və rolunun elmi-publistik dillə açıqlanmasıdır.

Ulu Öndər xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Bu gün davamlı yüksəliş yolunda irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat əməlinin təntənəsidir. Əsərdən də məlum olduğu kimi, Ümummilli Liderin Azərbaycanca rəhbərlik etdiyi illərdə xalqımızın əsrlər boyu arzusunda olduğu milli dövlətçilik istəyi reallığa çevrilmişdir. Bütün varlığı ilə Azərbaycanı və Azərbaycan xalqını təəssübəkəş olan Heydər Əliyevin zəngin dövlət idarəetmə təcrübəsi sayəsində bu reallığın tərkib hissəsi olan müstəqil dövlətin əsaslarının möhkəmləndirilməsi, bütün sahələrdə sabit inkişafa nail olunması, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının konstitusiyaya səviyyədə təsbit edilməsi, milli-mənəvi dirçəlişin inkişafı oxucularda, xüsusən də gənc nəsildə vətənpərvərlik və həmrəylik hissini daha da artırır.

Nəşrin "Siyasi müstəqilliyə gedən yol" adlı birinci fəsilində müstəqilliyin əldə edilməsini şərtləndirən başlıca amillər, həmin dövrdə Azərbaycanca daxili vəziyyət, hakimiyyət uğrunda mübarizə, sosial-iqtisadi, siyasi böhran, bu ətrafda milli dövlətçilik önəmlərinin formalaşması prosesi geniş şəkildə araşdırılır və təhlil edilir.

Kitabda xüsusi olaraq vurğulan ki, 1991-1993-cü illərin böhranlı günləri, ölkədə ictimai xaosun, siyasi hakimiyyətsizliyin geniş miqyaslı cəmiyyətdə



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN QORUNUB SAXLANILMASINDA HEYDƏR ƏLİYEV SİYASƏTİ

tin ümumi təhlükəsizliyini və dövlətin gələcəyini sual altında qoyurdu. Tez-tez baş verən hakimiyyət dəyişiklikləri, siyasi qarşıdurmalar, qeyri-qanuni silahlı dəstələrin mövcudluğu vəziyyəti getdikcə gərginləşdirirdi. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu, gələcək taleyini təhlükə altına alırdı. Düşmənlə ölümlərin savaşı gərgin çağlarında, Şuşanın, Laçının itirildiyi vaxtlarda hərbiçiləri, zirehli texnikanı, silah-sursatı cəbhə bölgəsindən geri çəkib Bakıya gətirən və hakimiyyəti hərbə qiyam yolu ilə ələ keçirən AXC-Müsavat hakimiyyətinin ölkəyə rəhbərliyindən cəmi bir neçə il ötmüdü. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı vəziyyəti daha da dramatikləşirdi. Ardınca isə Gəncə hadisələri baş verdi. Belə bir vaxtda xalqın böyük əksəriyyətinin, Azərbaycanın gələcəyini görən məsuliyyət hissi duyan milyonlarla insanın nəzərləri Naxçıvanda idi. Hamı Azərbaycan dövlətini və xalqını bu vəziyyətdən çıxara biləcək qüdrətli xilaskar gözdəndirirdi. Heydər Əliyevi gördü. Bu böyük dövlət adamının zəngin təcrübəsinə, qətiyyətinə, özünə güvənə... Kitabın "Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinin ikinci mərhələsi" adlı fəsilində qurtuluş hərəkatı, 1993-cü ilin iyununda Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə bağlı çoxlu faktlar öz əksini tapmışdır. Müəllif Nigar Qayıbalyeva yazır: "Bakıya qayıtmaqda Heydər Əliyevin yalnız bir məqsədi var idi: əsrin övvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin başına gələn yeni yaranmış müstəqil Azərbaycanın tarixində təkrar edilməməsi və vətəndaş həmrəyliyinə nail olunması... Heydər Əliyev iyun ayının 13-də Gəncə şəhərində olarkən orada döyüşün izlərini, dağıdılmış evləri, kül olmuş mənzilləri görür. Bundan sonra Bakıya qayıdaraq vətəndaş müharibəsini sınırlamaq üçün Milli Məclisin təklifini qəbul edir və iyun ayının 15-də Ali Sovetin iclasında böyük səs çoxluğu ilə Ali Sovetin Sədri seçilir.

15 iyunun sonrakı dövrdə ölkənin fərqli bölgələrindən Prezident Aparatına, Milli Məclisə və başqa dövlət idarələrinə göndərilən məktublarda, bildirişlərdə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi gününün - 1993-cü il iyunun 15-nin Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi qeyd edilməsi xahiş olunur. Milli Məclisin 17 iyun 1997-ci il tarixli iclasında 15 iyun Milli Qurtuluş Günü elan olunur".

Bundan başqa, kitabın "1993-1995-ci illərdə iqtisadi sabitliyin formalaşması siyasəti" adlı bölməsində oxucular tərəfindən rəğbətə qarşılanacaq sənədlər zəngindir. Kitabın dəyərliyi artırmaq amillərindən biri də odur ki, tarix sahəsində məlum hadisələr yalnız keçmiş xatırlatmaq, olub-keçənlərə nəzər salmaq məqsədi daşmır, həm də bu günün, sabahın vacib vəzifələrini müəyyənləşdirməyə və onları uğurla həyata keçirməyə kömək etməyə istiqamətləndirilib. 1995-2003-cü illəri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü kimi xarakterizə edən müəllif ictimai-siyasi həyatdakı uğurları və vətəndaş cəmiyyəti quruculuğundakı həmrəyliyin hər addımında insanların Heydər Əliyev ideyalarından bəhrələndiyini xüsusi olaraq vurğulayır. Bu fikirləri Nigar Qayıbalyeva kitabında deyil, xarici ölkələrdə nəşr olunan nüfuzlu qəzet və jurnallarda, dərəcəli beynəlxalq elmi konfranslarda, digər tədbirlərdəki çıxışlarında da cəsnəbi vətəndaşların diqqətinə çatdırmışdır.

Kitabda həmçinin bütün dövrlərdə tarixin səhifəsində qızıl hərflərlə əbədilik həkk olunan Ulu Öndərin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində siyasi varisi İlham Əliyev haqqında "Ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm" ifadəsinin milli müstəqilliyimizin möhkəmləndirilməsində, ölkəmizin sürətli iqtisadi inkişafında, 30 il erməni işğalı altında qalan Azərbaycan torpaqlarının 2020-ci ilin 27 sentyabrında başlayan müharibədə "dəmir yumruq" sayəsində 44 gün əzədlığa qovuşmasında, Azərbaycanın bu gün dünya birliyində artan nüfuzunda öz reallığını tapdığına və yaddaşlarda əbədiyyətinə əminlik bildirilir.

Kitabın ana xəttini təşkil edən bir fikir mövcuddur ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin layiqli varisi kimi öz məsuliyyətini hiss edərək dünyəşöhretli siyasətçinin qoyub getdiyi dövlət idarəetmə irsini daim keyfiyyətə zənginləşdirərək inkişaf etdirir və ona "özünə qədər inanan" Ümummilli Liderin, eləcə də xalqın etimadını layiqincə doğruldur.

Kitabın qayəsini təşkil edən əsas amil haqqında danışarkən qeyd olunmalıdır ki, bu gün Azərbaycan tarixşünaslığında Ümummilli Lider Heydər Əliyevin çoxcəhətli və zəngin siyasi fəaliyyətinin müxtəlif aspektlərinə çoxsaylı tədqiqatlar həsr edilmişdir. Lakin həmin tədqiqat işlərində bu əsərin ortaya qoyduğu məsələlər kompleks şəkildə işlənilməmişdir. Təqdim olunan kitabda müəllif Nigar Qayıbalyeva Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyev siyasətinin rolunu və əhəmiyyətini kompleks şəkildə araşdırmaqla onun əsasını qoyduğu bütün istiqamətlərdə layiqli şəkildə yeni keyfiyyət mərhələsində davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini də Ümummilli Liderin ideyalarının həyata keçirilməsi kimi nəzərdən keçirir.

Yeni nəşr tarixi baxımdan mühüm əhəmiyyətə malikdir və elmi yenilik səciyyəsi daşımaqdadır. Kitab giriş, 10 paragrafa ayrılmış üç fəsil, noticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

Görünən odur ki, tarix üzrə fəlsəfə doktoru Nigar Qayıbalyevanın oxucular tərəfindən rəğbətə qarşılanacaq "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyev siyasəti" kitabı politoloqlar, tarixçilər, gənc tədqiqatçılar, bir sözlə, ölkəmizin bu dövr ictimai-siyasi hadisələri ilə maraqlananlar üçün dəyərlili mənbədir.

İbrahim ZEYALOV, tarix elmləri doktoru, professor

18 OKTYABR ZƏFƏR gündəliyi 2020-ci il

İlham ƏLİYEV: "Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı"

Oktyabrın 18-də saat 00:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub. Düşmənin Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatın və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti "Su-25" hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilmişdir.

Mehriban ƏLİYEV: "Hər bir Azərbaycan əsgərinin və zabitanın həyatı və sağlamlığı üçün dua edirəm"

"Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla Azərbaycanlı arzusunu həyata keçirir".

Bu fikirlər Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi instaqram hesabında etdiyi növbəti paylaşımında öz əksini tapıb.

Paylaşımında həmçinin deyilirdi: "Azərbaycan Ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edildi. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma yurtdan heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını

Düşmənin hərbi hissəsi ələ keçirilib



Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Düşmənin döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhəboyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayıb.

Prezidentdən xalqa növbəti müjdə

Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev özünün rəsmi "X" səhifəsində daha bir paylaşım edib: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"

Mehriban ƏLİYEV: "Dünya Azərbaycan xalqının yenilməz iradəsinin, Vətənə sadiqliyinin şahididir"

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib: "Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, özminin, birlik və həmrəyliyinə, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın möhür bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!"

Düşmənin "Su-25" hücum təyyarəsi məhv edildi

Saat 12:30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə



Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Milli Müdafiə Universitetinin tərkibində yaradılan İntellektual qabiliyyətli bölmələrin şəxsi heyəti ilə görüş keçirilib

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlətlər çərçivəsində Azərbaycan Ordusunda yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə xidmət edən yüksək intellektual malik istedadlı gənc əsgərlərlə görüş keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-ə bildirilib ki, tədbirdən əvvəl Heydər Əliyev Muzeyində Ümummilli Liderin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri qoyulub, ruhuna dərin hörmət və ehtiram nümayiş etdirilib.

Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbər heyəti İntellektual qabiliyyətli bölmələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqunu və onların valideynlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər hərbi xidmətə keçmə ilə bağlı təbii olunan yeni konsepsiya ilə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, yeni yaradılan konsepsiya əsasən, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli fay-

dalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə, hərbi xidmətdə olan istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra Milli Müdafiə Universitetinin tərkibində yaradılan İntellektual qabiliyyətli bölmələrin tərkibində öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaqla hərbi xidmətlərini davam etdirəcəklər.

Milli Müdafiə Universitetinin tərkibində yaradılan İntellektual qabiliyyətli bölmələrin şəxsi heyəti adından çıxış edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu bu bölmələrdə xidmət etməklə öz peşə sahələrini daha faydalı iş təcrübəsi qazanacaqlarını əminliklə qeyd edib. Ali təh-



sil müəssisələrində öyrəndikləri bilikləri xidmət müddətində praktiki icra etməklə daha da təkmilləşdirəcəklərinə və Vətənə faydalı olacaqlarına söz verib.

Hərbi qulluqçuların ailə üzvləri çıxışlarında ordu quruculuğu sahəsində aparılan

Azərbaycan Ordusunda yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından bütün ixtisaslar üzrə 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası"nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytingi ("Times Higher Education (THE) World University Rankings" və ya "Academic Ranking of World Universities" (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura proqramlarının məzunu olan çağırışçılar xidmət edəcəklər.



GCM
GLOBAL ENERGY AZERBAIJAN

"Global Energy Azerbaijan" şirkəti və onun törəmə şirkətləri Azərbaycan xalqını

"Absheron Operating Company"

"Binagadi Oil Company"

"Karasu Operating Company"

"Shirvan Operating Company"

"Neftechala Operating Company"

**18 Oktyabr
Müstəqilliyin
Bərpası Günü**

*münasibətilə
təbrik edir,
xoş günlər və
firavan həyat
arzulayır!*



"Xəzər İnşaat Həftəsi" başa çatıb

"Xəzər İnşaat Həftəsi" çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı "Rebuild Karabakh", 29-cu Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild", 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu "Aquatherm Baku" sərgiləri, eləcə də bu tədbirlərlə yanaşı, 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturunu və İctimai Nəqliyyat "Road&Traffic" sərgisi başa çatıb.

AZƏRTAC xəbər verir ki, sərgilər İqtisadiyyat Nazirliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Azərbaycan

Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracını və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Şəhər İcra Hakimiyyəti, Qarabağ Dirçəliş Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Azərbaycan Memarlar İttifaqı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azər-



baycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənib.

Xatırladaq ki, "Baku-Build" sərgisinin qızıl sponsoru "NB Group" (Corella brendi) şirkətidir. İnşaat, tikinti materialları, interyer, keramika və üz daşı, döşəmələr və s. kimi sahələrdə ixtisaslaşmış olan "NB Group" şirkəti, "Xəzər

İnşaat Həftəsi"nin ənənəvi iştirakçısıdır və artıq illərdir bu tədbirin sponsoru qismində çıxış edir.

"Xəzər İnşaat Həftəsi" çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət iştirak edib. Qarabağın bərpasına həsr olunmuş "Rebuild Karabakh" sərgisi bu il artıq 4-cü dəfədir ki, təşkil edilir. Sərginin məqsədi Qarabağda baş verən müsbət dəyişiklikləri dünya ictimaiyyətinə çatdırmaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.

Bundan başqa, sərginin əsas hədəfi Qarabağ üçün investisiyaların həcmi artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir.

Paşinyan dövlətdən oğurladığı pulları Londonda "yuyur"

Ermənistanı idarə edən şəxslər ölkədə korrupsiya və rüşvət sistemini daim genişləndirmələri ilə seçiliblər. İndi ölkədə elə bir yüksəkçinli məmur yoxdur ki, şəxsi biznesin olmasın, yaxud da vəzifədə olarkən hansısa yollarla böyük rüşvət toplamasın. Ölkədə milli sərvətlərin yarıdan çoxu mütəmadi və sistemlik şəkildə məmurlar tərəfindən oğurlanmaqdadır.

Bu arada böllü olub ki, 2023-cü ilin sentyabrında Ermənistan Xarici İşlər Nazirliyinə bütüncüdən ölkənin Londondakı səfirliyi üçün xidməti bina almaq məqsədilə 16 milyon 670 min 800 funtsterlinq məbləğində vəsait ayrılıb.

İrəvanda binanın alınması prosesi kəskin tənqid olunub. Siyasi şərhçi İxşan Sarukşyan qeyd edib ki, Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistan İngiltərədəki səfirliyinin binasının alınmasına sərf etmək qərarına gəlib. Hələ bu azmış kimi vurğulanır ki, Fransanın

paytaxtı Parisdə ölkənin 3-cü prezidentinə məxsus tarixi dəyərli malik bina var. Ermənistanın Fransadakı səfirliyinin uzun sürən danışıqları nəticəsində satıcı binanı 23 milyon avroya Ermənistan hökumətinə satmağa razılıb.

Statistik məlumatlar və Ermənistan mediasında yayımlanan faktlarda ölkədə əhalinin 50 faizinin yoxsulluq həddə yaşadığı, həmçinin şəxsi mənzilinin olmaması qeyd edilir. Ermənistan mediasında yer alan məlumatlara görə, erməni xalqının acınacaqlı yaşayış vəziyyətində olduğu halda Paşinyan müxtəlif yollarla zənginləşmək cəhdindən ölməyib. London və Fransada səfirlik binalarına pul xərçələmək adı altında milyonlar ölkədən çıxarıaraq mənimsonilir.

Bu arada Ermənistan İstintaq Komitəsinin rəhbəri Arğişi Kyaramyan parlamentdə Paşinyanın partiyasının üzvlərinin qanunsuzluqlarını üzə çıxarırdıqdan sonra hakimiyyətin hədəfinə düşüb. "ArmLur.am" nəşri yazıb ki, Paşinyanın fraksiyasının "rədd edilmiş" deputatı Arpi Davoyan Ermənistan parlamentində keçiriləcək kollegiya iclasında Nikol Paşinyanın iştirakı ilə Kyaramyanın davranışını müzakirəyə çıxarmağı təklif edib. Qeyd edilib ki, Kyaramyanın cəsarətli açıqlamaları

və bəyanatları Paşinyanın partiyasının üzvlərini qəzəbləndirib.

İstintaq Komitəsinin söndü isə iqtidar deputatlarının təzyiqindən sonra bildirdi: "Ölkədə elə bir adam yoxdur ki, mənim dediklərimlə bağlı replika ata bilsin". O, sonra qeyd edib ki, Hovik Ağazaryanın oğlunun avtomobiləri işi üzrə ona zəng ediblər. "Mənə niyə zəng edirlər? Siz korrupsiyaya qarşı mübarizədən danışırsınız", - deyər Kyaramyan bildirdi.

Hakim fraksiyanın deputatı Arpi Davoyan hesab edir ki, Kyaramyan Ermənistanın kriminal vəziyyətdə bağlı Andranik Koçaryanın təşəbbüsü ilə keçirilən müzakirəni uğursuz edib. "Məlumatla görə, hakim partiyasının üzvləri Kyaramyanı da Qriqor Minasyanın taleyini yaşatmaq niyyətindədirlər və tezliklə İstintaq Komitəsi rəhbərinin istefaya göndərilməsi tələbi ilə yeni proses başlayacaq. Yaxud o həddə çatdıracaq ki, Kyaramyanın özü işdən çıxmaq üçün ərizə yazacaq", - deyər nəşr bildirdi.

Bunlar hələ harasıdır. Ermənistan ən çox korrupsiyalasmış ölkələr sırasında qalmaqda davam edir. Beynəlxalq təşkilatların bu ölkədə korrupsiya faktları ilə bağlı hesabatında bildirilir ki, korrupsiya ilə mübarizə tədbirləri hələ də kağız üzərindən əməli işə keçməyib.

Qeyd olunur ki, vergi ödəyiciləri arasında keçirilən rəy sorğusu da bunu təsdiqləyir. Sahibkarlarla məşğul olmaq istəyənlər külli miqdarda rüşvət ödədikləri deyirlər. Onların Paşinyan hökumətinə inamı yoxdur. Ölkədə toplanan verginin korrupsiyaya qarşısını rəsmilərə və məmurlar tərəfindən mənimsonilməsi ilə bağlı çoxsaylı faktlar var. Rəyi soruşulanlar vergi qanunlarının vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmadığını qeyd edirlər. Bildirilir ki, hazırda hakimiyyətdə olan qüvvələrin Ermənistanı bir neçə onillikdə mövcud olmuş diktaturaya son qoyulduğunu iddia etmələrinə baxmayaraq, ölkədə totalitar rejim hökm sürür və hakimiyyət yalnız özünə yaxın müəyyən çevrələrə dəstək verir.

Baş nazir N.Paşinyanın öz siyasi rəqiblərini təqib etdiyini bildiren media portalları onun həyat yoldaşı Anna Akopyanın qeyri-qanuni kommersiya fəaliyyəti ilə də məşğul olmasına dair çoxsaylı məlumatların yayıldığını qeyd edirlər.

Bütün bunlar Hayastanı kifayət qədər narahat günlər gözlədiyindən, ölkənin üzvləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

AI bütün cəbhələrdə məğlubiyyətini etiraf edir

Siyasi iflic, iqtisadi çöküş, dramatik sarsıntılar - bütün bunlar Qərbi Avropanı yaxın gələcəkdə gözləyir. Amerikanın Bloomberg Agentliyinin yeddi müəllifinin fikrincə, "bu qəddar dünyada Avropanın öz yerini qoruyub saxlamaq üçün, demək olar ki, vaxtı yoxdur".

Aydın olur ki, Avropa İttifaqı bütün cəbhələrdə zərbələr məruz qalır. Bir çox ölkələrdə siyasi kursun kəskin dəyişməsinə müdafiə edən və Brüsselin siyasətindən son dərəcə narazi olan sağ hərəkatlar güclənir. Avropa iqtisadiyyatının lokomotivi sayılan Almaniyada ən böyük fabriklər bağlanır. Bir çox sənaye sahələri Amerika köçürülür.

Brüsseldəki Azad Universitetinin professoru Quntram Volf yaranmış acınacaqlı vəziyyətlə bağlı deyir: "Əgər siz geosiyasi güc olmaq istəyirsinizsə, bilməlisiniz ki, əsas rüçəq iqtisadiyyatın qüdrətidir".

Alimin gəldiyi qənaətə əsasən, Avropada emək məhsuldarlığı iyirmi il əvvəlki ilə müqayisədə, sadəcə olaraq, fəlakətli həddədir. Volf hesab edir ki, Avropa İttifaqı xarici çağırışlara cavab verə bilmir, getdikcə bürokratiya və daxili parçalanmalar içində boğulur.

Hətta qalmaqallı Fransa prezidenti Emmanuel Makron da bunu etiraf edir: "Əgər biz növbəti iki-üç ildə həmişəki kimi yaşamağa davam etsək, AI əsas oyunçulardan biri kimi beynəlxalq arenadan çıxacaq".

Avropa Parlamentinin rəhbəri Roberta Metsola isə bildirib ki, blok genişlənsə, Avropa İttifaqının mövcud iqtisadi modeli dağılacaq.

"Mövcud iqtisadi model 32 və ya 33 üzvlə tab gətirməyəcək, amma indi biz bunu



müzakirə etməliyə, necə ki, artıq parlamentdə diskussiyalara başlamışıq", - deyər Metsola vurğulayıb. O, bəzi ölkələrə AI-yə tam üzvlükdən əvvəl də güzəştlər verməyi təklif edib. Məsələn, bir sıra ticarət məncələrinin aradan qaldırmaq olar.

Yunanstanın maliyyə naziri Kostis Hatsidakisin bildirdiyinə görə, təcili tədbirlər görülməyə, əniş geridönməz olacaq.

Bəs söhbət hansı hərəkatlardan və tədbirlərdən gedir? Bloomberg Agentliyi böhrandan bəlo bir çıxış yolunun olduğuna işarə edir: "Rusiya

Rizvan CƏFƏROV,
"Azərbaycan"



Bakı şəhər DYPİ və AYNA birgə məlumat yayıb

Bildirildiyi kimi, 2024-cü il oktyabrın 19-u gün ərzində və 19-dan 20-nə keçən gecə saat 02:30-dan 05:30-dək COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Bu məqsədlə hava limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Hüseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkəti dəyişdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) ilə Azərbaycan Yerüstü Nəqliyyat

Agentliyinin (AYNA) birgə məlumatında bildirilib.

Məlumatda həmçinin qeyd olunub: "Hərəkət istiqamətlərindən xahiş edirik ki, monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə təbii olacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək.

Heydər Əliyev Hava Limanına gedəcək vətəndaşlardan səfərlərini tədbirdən daha ön-



cə planlamaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Eyni zamanda bildiririk ki, oktyabrın 19-da gündüz saatlarında şatlı avtobuslarının fəaliyyətinin monitorinqi ilə bağlı hə-

yata keçiriləcək tədbirlər zamanı yollarda hər hansı bir məhdudiyyət təbii olunmayacaq.

Yollarda hərəkətin tənzimlənməsinə dair daha ətraflı məlumat DİN tərəfindən verilecək.



İCBARİ SİGORTA BÜROSU
Compulsory Insurance Bureau

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərəcək hüququ olan sığortaçılar barədə ELAN

Yaşıl Kart sistemində öz vətəndaşlara səfər etmək istəyən vətəndaşların nəzərinə çatdırırıq ki, bu növ üzrə İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının (Büro) iştirakçısı olan sığorta şirkətlərinin siyahısı belədir: "AtaSığorta" ASC, "Atəşgah" Sığorta Şirkəti ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Meqa Sığorta" ASC, "Paşa Sığorta" ASC, "Qala Sığorta" ASC, "Xalq Sığorta" ASC.

Məlumat üçün bildiririk ki, sistem 43 Yaşıl Kart Bürosunun təmsil etdiyi 47 üzv ölkədən ibarətdir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Tel: +99412 595 00 20, E-mail: aaliyeva@isb.az Web: www.isb.az
Ünvan: Həsən bəy Zərdabi prospekti, 8, Şokolad Tower 1-ci mərtəbə, Bakı, AZ1141

Heyvandan insana orqan nəqli

İndiyədək bu sahədə aparılan işlər istənilən nəticəni verməyə də, mütəxəssislər ümitsiz deyillər

Dünyada milyonlarla insan müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklərin müalicəsi zamanı bir sıra hallarda funksiya göstərməyəcək dərəcədə zədələnmiş orqanlar yeniləri ilə əvəz edilir. Orqan transplantasiyasına ehtiyacı olan insanların sayı hər gün artsa da, onlara uyğun donorların tapılması heç də asan başa gəlmir.

Ötən əsrin ən böyük tibbi ixtirası hesab edilən orqan donorluğunu artırmaq üçün mütəxəssislər say göstərir, insanları maarifləndirir, alternativ yollar axtarırlar. Bu alternativ yollardan biri heyvan orqanlarının insanlara köçürülməsi olan ksenotransplantasiyadır. Alimlər bu işə orqan çatışmazlığı böhranının həllinə bir addım daha yaxınlaşdıqlarını bildirirlər.

Niyə donuz orqanlarına üstünlük verilir?

XX əsrdə cərrahlar babunların orqanlarını insanlara köçürməyə başlayıblar. 1984-cü ildə Kaliforniyada həkimlər babun ürəyini Fae adlı balaca qıza nəql etsələr də, o, yeni orqanı ilə cəmi 21 gün yaşaya bilib. Bundan sonra elm adamları heyvanların genləri ilə məşğul olmağa başlayıblar.

İnsanlara ən çox bənzəyən heyvanların meymunlar olmasına baxmayaraq, ksenotransplantasiya üçün hələ ki yalnız donuzlardan istifadə edilir. Bu, donuzların maddələr mübadiləsi, daxili orqan ölçüləri ilə bağlıdır. Meymunların orqanlarından istifadə etdikdə virus xəstəliklərinin yayılma riski daha yüksək olur. Təbii ki, ksenotransplantasiya bir çox etik suallar doğuraraq müzakirələrə də səbəb olur.

Uzun illərdə ki, donuz ürək qapaqları insanlarda uğurla istifadə olunur. Onların bağrsaqlarından qan durulaşdırıcı dərman olan heparin alınır. Donuz dərisi toxuması yanlıqlar üçün istifadə olunur. Çin həkimləri görmə itkisini müalicə et-

mək üçün donuz buynuz qişasından istifadə edirlər.

Təbii ki, hər hansı donuzun orqanlarını götürüb insanlara nəql etmək mümkün deyil. Belə ki, donuzlar insan immunitetini üçün vacib olan alfa-qal şəkər molekullarını daşıyıcı deyillər. Bunun üçün ABŞ-nin "United Therapeutics"-in törəmə şirkəti olan "Revivacor" ksenotransplantasiya üçün nəzərdə tutulmuş donuzlara genetik dəyişikliklər edib. Şirkət Ayova ştatında laboratoriyada ciddi nəzarət altında 100 gen mühəndisliyi ilə hazırlanmış donuz yetişdirib, onların insanları üçün təhlükəsiz olduğunu açıqlayıblar. İlk olaraq donuzların orqanları meymunlara, uğurlu testlərdən sonra isə beyin ölümlü keçirən və süni nəfəs aparatına qoşulmuş xəstələrə köçürülmüş.

Uğursuz ksenotransplantasiyalar

ABŞ-nin Merilend Universitetinin Tibb Mərkəzinin həkim-alimləri 2022-ci ildə kseroplantasiya sahəsində mühüm əməliyyat həyata keçiriblər. Tarixdə ilk dəfə olaraq yeni dəyişdirilmiş donuzun ürəyi 57 yaşlı David Bennettdə uğurla transplantasiya edilib. Bu orqan nəqli əməliyyatı ilk dəfə nümayiş etdirdi ki, yeni dəyişdirilmiş heyvan ürəyi orqanizm tərəfindən dərhal rədd edilmədən insanın kimi fəaliyyət göstərə bilər. Xəstənin məhz ksenotransplantasiya seçməsinin səbəbi onun ABŞ-nin bir sıra aparıcı transplant mərkəzlərində onəonəvi əməliyyatdan imtina olması olub. Eksperimental transplantasiya xəstənin sağ qalmaq üçün son ümidi hesab olunurdu, baxmayaraq ki, bu mərhələdə uzunmüddətli sağalma şansları məlum deyil. David Bennet əməliyyatdan sonra təxminən yeddi həftə ərzində kəskin imtina əlamətləri olmadan güclü ürək funksiyası ilə yaşayıb. Transplantasiyadan iki ay sonra qəfil ürək çatışmazlığı başlayıb. Bu da onun ölümünə səbəb olub.

Bir müddət sonra eyni xəstəxanada daha bir xəstəyə yeni dəyişdirilmiş donuz ürəyi transplantasiya edilib. O, Hərbi Dəniz Qüvvələrinin 58 yaşlı veterani Lourens Fossett olub. Əməliyyatdan sonra köçürülmə ürok hər hansı bir xarici qurğuya qoşulmadan normal işləməyə başlayıb və pasiyent sərbəst nəfəs ala bilib. Lourens Fossett əvvəllər keçirdiyi ürək-damar xəstəliyi və daxili qanaxma ilə bağlı ağırlaşma səbəbindən insan ürəyi transplantasiyasına yararlı olmayıb. O, əməliyyatdan sonra orqanizminin donor orqanına uyğunlaşması üçün xüsusi preparatlar qəbul edib. Lakin bu əməliyyat da istənilən nəticəni verməyib və xəstə cəmi 6 həftə yaşaya bilib.

Ksenotransplantasiya sahəsində daha bir önəmli əməliyyat isə 62 yaşlı Riçard Slaymanın adı ilə bağlıdır. O, ABŞ-nin Massachusetts ştatının Boston şəhərindəki Massachusetts xəstəxanasında yeni dəyişdirilmiş donuz böyrəyi transplantasiyası edilən ilk xəstə olub. O, uzun illər böyrək xəstəliyindən əziyyət çəkib. 7 il dializə bağlı qaldıqdan sonra böyrək transplantasiyası əməliyyatı keçirib. Lakin köçürülmə böyrək 5 il sonra fəaliyyətini dayandıraraq, R.Slaymanın dializ müalicələrinə yenidən başlayıb.

Bir müddət sonra isə xəstə ksenotransplantasiya əməliyyatı olunub. O, 4 saat çəkmə əməliyyatdan təxminən 2 ay sonra dünyasını dəyişib. Xəstəxanadan verilən açıqlamada Slaymanın ölümünün əməliyyatdan qaynaqlandığına dair heç bir işarənin olmadığı bildirilib. Bildirilib ki, 2024-cü il martın 16-da həyata keçirilən əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşılaşıb və onun tezliklə evə buraxılacağı gözlənilir.

Heyvan orqanlarının insanlara transplantasiyası indiyədək istənilən nəticəni verməyə də, mütəxəssislər ümitsizliyə qapılırlar, uğurlu nəticə əldə etməyə çalışırlarını bildirirlər.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azər mətbuat yayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsən üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq

Azərbaycanda oktyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qisməddətli yağış yağacağı ehtimalı var. Gün ərzində arıbirlənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-16°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arıbirlənən yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Arıbirlənən küləyi əsəcək, bəzi yerlərdə arıbirlənən küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15°, gündüz 16-19° isti, dağlarda gecə 3-7°, gündüz 7-11° isti olacağı bildirilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində arıbirlənən küləyi əsəcək, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, şimşək çaxacağı



cəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arıbirlənən küləyi əsəcək, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arıbirlənən küləyi əsəcək, bəzi yerlərdə arıbirlənən küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 15-19° isti olacaq.

Balakon, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıl, Ağsu, Şamaxı, Siyəzon, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arıbirlənən küləyi əsəcək, şimşək çaxacağı

gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arıbirlənən küləyi əsəcək, bəzi yerlərdə arıbirlənən küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 13-18° isti, dağlarda gecə 2-6°, gündüz 6-9° isti olacağı bildirilir.

Mingəçevir və Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arıbirlənən küləyi əsəcək, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Arıbirlənən küləyi əsəcək, bəzi yerlərdə arıbirlənən küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15°, gündüz 16-19° isti olacağı ehtimalıdır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarının bəzi yerlərində arıbirlənən küləyi əsəcək, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qisməddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arıbirlənən küləyi əsəcək, bəzi yerlərdə arıbirlənən küləyi əsəcək. Havanın temperaturunun gecə 8-8°, gündüz 9-12° isti olacaq.

Balakon, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıl, Ağsu, Şamaxı, Siyəzon, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arıbirlənən küləyi əsəcək, şimşək çaxacağı

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası

AÇAKƏRİM İBRAHİMOVUN

vəfatından kədərli olduğunu bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorluğu, professor-müəllim heyəti və ictimai təşkilatları AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadəyə və sonotşünaslıq doktoru, professor Rəna Abdullayevaya özizləri

AYAN ABDULLAYEVİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Qəzetin daim yenilənən rəsmi internet ünvanı:

www.azerbaijan-news.az

OĞLUNUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (şəhər, qəsəbə və kənd) rəhbərliyi və əməkdaşları ABMA-nın əlaqələndirici koordinasiya Aydın Muradova bacısı

ROZA XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İctimaiyyət şöbəsi	- 538-56-60, 434-55-58
Məsul katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsul katib müavinləri	- 539-44-91,	Fototillüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəssislik	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə
contact@azerbaijan-news.az
azreklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4199
Sifariş 2367

Qiyməti 60 qəpik